



## Azərbaycanda karantin rejimi bu tarixədək uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qeyd edək ki, xüsusi karantin rejiminin müddəti avqustun 1-də başa çatırdı.

Səh. 2

# UNIKAL

№27 (2065) 23 İYUL 2021-ci il

Qiyməti 40 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.org

unikal-1@mail.ru

Səh. 9



## Ermanistanda daxili gərginlik yenidən alovlanma bilər

## Prezident Qarabağda qanunsuz işləmiş şirkətlərə xəbərdarlıq etdi

Daşkəsənin ənənəvi sahəsi olan dəmir filizi yataqlarının işlənilməsi ilə bağlı konkret planlar var. Bir müddət bundan əvvəl mənim göstərişimlə xüsusi proqram tərtib edilmişdir, dövlət investisiya resursları cəlb olunmuşdur. Bu sahə çox böyük gəlir gətirən sahə olacaq. Eyni zamanda, minlərlə iş yeri yaradılacaq və idxaldan asılılıq azalacaq. "Unikal" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

Dövlətimizin başçısı bildirib ki, son beş il ərzində tək cəmiyyət məmurlarının idxalına ölkədən 1,7 milyard manat vəsait gedibdir. Bu sahənin inkişafı imkan verəcək ki, idxaldan asılılıq kəskin şəkildə azalacaq, biz daha böyük dəyərə malik olan dəyər zəncirini yaratmış oluruq və eyni zamanda, ixrac imkanlarımız da yaranacaq.

Səh. 2

## "Ermənistanın təxribatlarına son qoyulmalıdır"



Xəbər verdikimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfər edib. Səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşündə mühüm məqamlara toxunulub. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə hərbi əməliyyatlardan sonrakı təmaslar barədə danışıb.

Səh. 4

## Emin Əmrullayevin "vahid forma" dəyişikliyinə pərdəarxası



Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələr səngimir. Səbəbi də odur ki, bu məsələnin tərəfdarları və əleyhdarları var. Mövzu ilə bağlı bu günlərdə "ayna.az"-ın apardığı araşdırmaya görə, birincilər hesab edirlər ki, vahid forma ən azı müəyyən dərəcədə sosial bərabərsizliyi pərdələyir...

Səh. 8

## Əhməd İsmayılov jurnalistlərə müraciət etdi



Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Danizkənarı Milli Parkda Milli Mətbuat Gününə həsr olunan tədbirdə deyib. Jurnalistlərdən agentliyi dəstəkləməklərini xahiş edən Ə.İsmayılov bütün layihələrdə təkliflərə açıq olduğunu bildirib:

Səh. 3

## "Efirdə şirə dönüb, bizi alçaldırlar" - Damladan müğənnilərə



**"Sənətinə milyon xərcləyənlər qəbul olunmur, sevilir. Elə ifaçı var ki, milyon xərcləyir, amma..."**

Bu sözləri müğənni Damlada "10-da görüşək" proqramında deyib. Sənətçi Əməkdar artist Elza Seyidcahanla aralarında yaşanan qalmaqaldan bəhs edib: "Elza Seyidcahan mənim adımla çəkərək ünvanıma sözlər deyib. Yaşın böyük olması, Arif Məlikov tələbəsi olması, bəstəkarlığı qarşımı kəsdi. Düşündüm ki, zəng

edib ona ağıllı-ağıllı nə deyəcəm? Yaşadığım arasında kimləsə problem yaşasam, zəng edərdim. Təhdid, şantajla yox? Ortaq məxrəcə gələrdim ki, nədi problem. Çıxıb efirdə hansısa bir müğənninin bəsit ifasını, yaraşmayan geyimini tənqid etmərdim. Ad aldıqdan sonra insanın şərəfinə toxunmadan, alçaltmadan, sənət yoldaşımı efirdə qırmaqdan, qapalı formada fikrimi izah edərdim. Amma balta, bıçaqla, qırıq sözlər demərdim. Hamımızın evdə valideyni,

məktəbə gedən övladı var. Bir xəbər haqqında çıxan kimi anam üçün narahat oluram. Şəkəri var, olmaz. Kiminsə məktəbə gedən uşağına niyə kənardan desinlər, anana, atana bunu dedilər. Onun psixologiyası? Bizim şou-biznesdə çatışmayan odur ki, hər bir nifrəti, kini ekranda qusuruq. Ekran vasitəsilə şirə dönür, hamımızı alçaldırıq. Niyə bu var? Kimləsə problemim varsa, ayda yaşımaq, telefonumuz var, zəng edib aydınlaşdırmaq".

## "Pul üçün toylara gedirəm" - Samirə Əfəndi

**"Şəxsi münasibət haqqında danışa bilmərəm, çünki heç özüm də bilmərəm cavabını. Mənim üçün önəmli olan anlaşma, etibar və inamdır. İstər ailə, istər şəxsi, istər iş, bütün münasibətlərdə insanlar bir-birini tamamlamalıdır. Münasibətdə tərəflər bir-birini əzməməlidir. Sənət və ailə - ikisi birlikdə çətin deyil. Amma bilmərəm gələcəkdə sənətdə olacam, ya yox?"**

Bu sözləri müğənni Samirə Əfəndi "Üzə düz" proqramında deyib. Sənətçi bildirib ki, ona ən yaxşı dəstəyi anası verir: "Anam mənim üçün nümunədir. Valideynlərimdən aldığı dəstəyi heç kimdən ala bilmərəm. Onlar mənə heç vaxt sərhəd qoymurlar, yanımda olublar, seçim azadlığı veriblər. Çünki evin içində sən həm evin uşağı, həm də başqa Samira olursan. Uşağı nə qədər sıxmaq olar, mən artıq uşaq da deyiləm axı. İnsan səhv də, düz də olsa, öz cavabdeh daşımalıdır yaşadıklarına. Hər şey etibar, güvəndən asılıdır. Düzgün tərbiyə almışam. Bəxtim onda gətirdi ki, mənim əhatəm



doğru insanlarla zəngindir. Yalandan qaçıram. Sənətə təzə gələndə anamın bir sözü var idi ki, qızım, sən hazırsanmı bütün bu dedi-qodu, söhbətlərə? Kimsə sevəcək, kimse sevməyəcək. Psixoloji hazırsansa, başla. Yox əgər səhətinə ziyan verəcəksən, hardasa qırılacaqsansa, mən "yox" deyirəm sənətinə. Kimsə nəse deyəndə, yola verirəm".

Samirə toylara getdiyini də söyləyib: "Amma onu yaradıcılığımın pik nöqtəsi hesab etmi-

rəm. Sadəcə, gəlir yeri kimi baxıram. Çünki bizdə konsert mədəniyyəti hələ ki, yaxşı inkişaf etməyib. Bizdə mən özüm üçün bir gecə keçirəmsə, özüm məkan təşkil edirəm. Bu çox çətin və düzgün deyil. Gənc ifaçı kənala çıxır pul ödəyir, amma xarici ölkələrdə bunun əksini görürük. Mənim bütün qrafikim toyla zəngin deyil, buna vaxtım da yoxdur. Toy, xına, ad günü məclislərinə gedirəm, amma seçərək. El şənlikləri olmalıdır ki, bizim də gəlir yerimiz olsun".



## Pərvindən Şahin Zəkizadənin xanımına: "Hər şeyi açıq çıxarmayım"

**Aktrisa Pərvin Abiyevanın mərhum rejissor Şahin Zəkizadə haqqında dediyi "Evlənən günə kimi məni sevdi" sözləri ətrafında qalmaqal bitmək bilmir.**

Rejissorun xanımı Səbinə Zəkizadə məsələ ilə bağlı Axşam.az-a açıqlama verərək aktrisanı yalan danışmaqda ittiham edib.

Səbinənin dediklərinə Pərvin cavabsız qalmayıb. Məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edən aktrisa hər şeyi danışacağı deyib:

"Bayram günü məni qıcıqlandırmayın. Qoyun, yerimdə sakit oturum. İstəmirəm kimləsə konflikte girim və qalmaqal yaşayım. Mən nə efirdə, nə həyatda yalan danışmışam və danışmayacağam da. Buna görə hamı mənə düşmən olursa, başım-gözüm üstündə. Mən danışmasam belə, bilənlər hər şeyi gözəl bilir. Çox dirəşməyin, çox danışmayın, baş qaldırıb hər şeyi açıq çıxarmaq istəmirəm".

## "Gərək biz boşanaydıq..." - Nadir xanımından danışdı



**Müğənni Nadir Qafarzadə 28 il evli olduğu həyat yoldaşı Sevincdən danışdı.**

"Unikal" lent.az-a istinadən xəbər verir ki, ifaçı "Xəbər ətər" verilişində bildirib ki, yoldaşı onu qışqanmır:

"Yoldaşım heç zaman mənim səhnə fəaliyyətimə qarışmır. Şou-biznesdə nə baş verirsə, onun üçün maraqlı deyil. O heç bilmir şou

aləmində nələr və kimlər var. Ancaq ailəmlə maraqlanır. Bu dəqiqə başı oğlumun toy hazırlıqlarına qarışdır. Mən elə insanları sevirdim ki, başı ailəsinə qarışdır. Yoldaşım məni anlayır, deyir ki, sən sənətdəsən. Mən aktyor olsaydım, hər gün bir xanimla rol oynasaydım, qışqansaydı, gərək onda biz boşanaydıq. 28 ildir bir yerdəyik. Sadəcə bəzi rəylər bizi narahat edir. Deyirlər ki, bunun arvadı bunun əlindən nələr çəkir? Narahat olmayın, onun dərdi yoxdur, siz öz dərdinizi çəkin".

Qeyd edək ki, N.Qafarzadənin iki oğlu var.

## Məşhur müğənni qazi ilə hind rəqsi oynadı

**Müğənni Nüşabə Musayeva ikinci Qarabağ müharibəsində hər iki ayağını itirən qazi Alxasov Camal ilə hind rəqsi oynayıb. Sosial şəbəkələrdə yayılan video bir-mənalı qarşılanmayıb.**

"Unikal" avtosfer.az-a istinadən bildirir ki, qazi adını əllərində bayraq edənlərlə yanaşı, vətən müharibəsində əlindən-ayağından keçən qazilərimizlə gündəmə gələrək özünü reklam edənlər də az deyil. Qazimizi avtomobilinin üstündə əyləşdirib onun ətrafında hind rəqsi oynayan müğənni bununla qazini, maşınını, yoxsa özünü reklam edir, bəlli deyil. Nüşabə Musayeva bu video ilə izləyici sayını artırmağına artırır yəqin ki, amma ortaya çıxan mənzərə heç də ürəkaçan deyil.



## Sərhəddəki atışmaların pərdəarxası - Düşmənin təxribatı nə vaxt bitəcək?

**"Ermənistan silahlı qüvvələri nə qədər məhv olmasına, texnika və şəxsi heyətinin azaldılmasına baxmayaraq, kənarından qüvvə aldıklarında yox, hətta kənarından qüvvə hiss etdiklərində belə özlərini qəhrəman kimi göstərməyə cəhd edirlər".**

Bunu milli.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov deyib.

Siyasi analitik bildirib ki, Ermənistan hazırda Qərbin dəstəyinə arxayındır: "Sərhəddəki son hadisələr xüsusən də, Avropa İttifaqı Şurası sədrinin regiona səfəri və Ermənistanı kifayət qədər maliyyə vəsaiti ayırması (2.6 milyard avro) onları ruhlandırır və bu istiqamətdə fəallaşmaqlarına səbəb oldu. Onlar hesab edirlər ki, artıq Qərb onların arxasında dayanıb və ermənilərin bütün hərəkətlərinə görə cavab verəcəklər, Azərbaycanı günahlandıracaqlar. Ona görə sərhəddə erməni silahlılarının əli-qolu açıq, başqa səbəb yoxdur.

Sadəcə, Ermənistan arxalarında 100% Qərbin dəstəyini hiss edir. Bu dəstəyin də onlar üçün fayda verməyəcəyini görəndə qədər ermənilər bu cür təxribat əməllərini davam etdirəcəklər. Təbii ki, bu da çox qısa zamanda olacaq. Ermənistan bu cür təxribatlara görə qısa zamanda Azərbaycan tərəfindən layiqli cavabını alacaq. Avropanın artıq bu cür təxribatlara dəstək vermədiyini görüb, susacaqlar. Sərhəddə atəşkəsin pozulması müvəqqəti xarakter daşıyır".

## Baş Prokurorluq bu il 643 halda izah verib

**Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə "gununreqemi" həftəqi ilə məlumatlar yerləşdirilir.**

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, bu günün rəqemi isə 6643-dür.

Belə ki, 2021-ci ilin I yarımilli ərzində 6643 halda Baş Prokurorluğun "961" nömrəli "Çağrı Mərkəzi"ne müraciət etmiş vətəndaşlara müvafiq hüquqi izahlar verilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

## Xarici jurnalistlər Füzuli, Şuşa və Ağdama səfər edib

**Cənubi Amerikadan olan jurnalistlərin Azərbaycanın erməni işğalından azad edilmiş rayonlarına səfəri başlayıb.**

"Unikal" xəbər verir ki, Meksika, Kolumbiya, Braziliya və Argentinanın aparıcı nəşrlərinin və telekanallarının nümayəndələri Füzuli rayonuna səfər edərək burada azad edilmiş torpaqlardakı vəziyyət və minalardan təmizlənmə prosesinin gedişatı ilə tanış olublar.

Cəbrayıl rayonunda KİV nümayəndələri qəbristanlıqda və ermənilər tərəfindən dağıdılmış digər yerlərdə olublar.

Xarici jurnalistlər həmçinin Şuşaya və Ağdam rayonuna da səfər ediblər.

Onlar Ağdamda işğal zamanı törədilmiş dağıntıların miqyası, həmçinin hazırda burada aparılan ti-kinti işləri ilə tanış olublar.

**Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələr sənədir. Səbəbi də odur ki, bu məsələnin tərəfdarları və əleyhdarları var. Mövzu ilə bağlı bu günlərdə "ayna.az"-ın apardığı araşdırmaya görə, birincilər hesab edirlər ki, vahid forma ən azı müəyyən dərəcədə sosial bərabərsizliyi pərdələyir və şagirdləri disiplinli edir. İkincilər isə qeyd edirlər ki, sosial bərabərsizlik paltarda olmasa da, bahalı çantalarda, ayaqqabılarda və s. özünü göstərir.**

Bundan əlavə, onların fikrinə, belə bir forma fərdiliyi öldürür və valideynlər üçün həddən artıq

boz, tünd göy və qəhvəyi-yaşıl; köynəklər - ağ, mavi, salat rəngi və açıq sarı; üst geyimlər (jaket) - tünd boz, qəhvəyi, tünd göy, tünd yaşıl və açıq qəhvəyi.

Beləliklə, bəzi rənglər istisna olmaqla, yeni bir şey və məktəb forması ilə hekayənin illər boyu uzanmasına da bu yeniliklər bir nöqtə qoymur. İlk baxışdan sual yaranır ki, burada nə çətin ola bilər? Ancaq burada bir neçə tərəfin maraqları toqquşur.

Söhbət hansı tərəflərdən və maraqlardan gedir?

Mütəxəssislərin açıqlamalarına diqqət yetirdikdə yuxarıdakı suala müəyyən qədər cavab tapmaq mümkündür. Məsələn, Azad İsteh-

də şəxsi maraqları olmasın. Hansı formanın seçilməsi üçün hər bir məktəbin valideyn komitəsi bu prosesdə iştirak etməlidir".

Təhsil Nazirliyi yanında İctimai Şura sədrinin müavini Nadir İsrailov isə məktəbli forması ilə əlaqədar Sovet tədris sistemini xatırladı: "O zaman vahid bir məktəbli forması vardı ki, onu SSRİ-nin istənilən şagirdi üçün istənilən respublikanın ərazisindən almaq mümkün idi. Bəziləri formanı Moskva və Leninqraddan gətirməyə üstünlük verirdilər. O illər ərzində əlbəttə ki, forma dəyişmədi. Müstəqilliyin ilk illərində məktəblərimizdə bir müddət yenə də o forma geyinilirdi. Sonra məktəbli for-

# Emin Əmrullayevin "vahid forma" dəyişikliyinin pərdəarxası

## Sadə məsələnin həlli niyə mürəkkəbləşib? - Səbəb maraqlar toqquşmasıdır...



masi yenidən gündəmə gəldi. O zaman nazir Lidiya Rəsulovanın əmri ilə məktəblilərin geyiminin təxmini standartı da təyin edildi - aşağı tünd, yuxarı açıq... Misir Mərdanov təhsil naziri olanda isə ölkədə vahid məktəbli formasının tətbiqi ilə bağlı sərəncam imzaladı. Ancaq fərdi liseylər, gimnaziyalar öz formalarını sifariş etdi. İmkanlılar formanı Türkiyədən satın alır, qalanları Çin və yerli məhsullar alırdılar. Yeni sosial bərabərlik üçün düşünülmə formalar, əslində məktəbliləri "varlılar" və "digərləri" təbəqələrinə böldü...

O, iki il əvvəl yeni bir məktəb forması mövzusunun qaldırıldığını qeyd edib: "Ancaq yenə də anlaşılmaz bir vəziyyət var idi, bəzi hallarda valideynləri müəyyən edilmiş fabriklərdə tikilmiş bir forma almağa məcbur edirdilər. Əhali bu amildən, həmçinin yüksək qiymət, bəzən keyfiyyətli tikiş və sairədən narazılıq edirdi. Keçən il nəhayət, vahid məktəbli formasına keçid nəzərdə tutulurdu, ancaq pandemiya imkan vermədi. Bu məsələnin müzakirə olunduğu iclaslarda, Nazirliyin nümayəndələri, İctimai Şuranın nümayəndələri, müxtəlif tikiş fabrikləri iştirak etdi. Ancaq heç vaxt ümumi bir fikrə gəlinmədi. Kimsə hesab edir ki, forma valideynlər, şagirdlər, pedaqoji şuralar tərəfindən seçilməlidir. Lakin bu seçim çox çətin və uzun olardı və vahid forma olmayacaq..."

Göründüyü kimi, sadə bir məsələ həddən artıq mürəkkəbləşib, yaxud mürəkkəbləşdirilib. Təhsil naziri Emin Əmrullayevin vahid məktəbli formasını yenidən gündəmə gətirməsi ilə dünyən çözülecəmi? Bu suala qəti cavab vermək çətinidir. Ancaq əvvəl də vurğulandığı kimi, deyəsən, haqqında danışılan mövzu hələ çox uzanacaq. Həm də fərqli tərəflərin fərqli maraqları ucbatından...

**Sənən Mirzə**

xərclərlə əlaqələndirilir. Ancaq hər iki tərəf məktəb forması məcburidir, yüksək keyfiyyətli, rahat və ucuz olmalı olduğu qənaətinədir.

Təəssüf ki, ölkəmizdə realizasiya edilən məktəbli forması bu tələblərə cavab vermədi. İndi məktəblilər üçün forma seçimi yenə gündəmdə dayanır, çünki hələ də bir məktəb forması yoxdur və bununla əlaqəli bir çox vacib məqamlar nəzərə alınmamış qalır.

Bu yaxınlarda Təhsil Nazirliyi məktəb geyimlərinin yeni nümunələrini müzakirəyə çıxardı. Layihəyə görə, qızlar üçün yay forması qısaqol köynəklər və ətəklərdən, qış forması isə uzunqol köynək, əmək və cibləri olan üst geyimdən ibarətdir. Oğlanlar üçün yay forması qısaqol köynək və şalvardan, qış forması uzun qolları olan köynəkdən, şalvar və cibləri olan üst geyimdən ibarətdir. Rənglər: ətəklər və şalvarlar - qara, tünd qəhvəyi, tünd

lakçılar Birliyinin (AİB) rəhbəri Eyub Hüseynov mövzu ilə bağlı şərhində Təhsil Nazirliyinin iki il əvvəl də bir məktəb formasına ehtiyac olduğu məsələsini qaldırmasını xatırladı: "Lakin sonra pandemiya başlandı və təhsil onlayn oldu. Bəziləri məktəbli formasından yaxşı qazanmaq istəyirlər..." O deyib ki, məktəb direktorları heç bir tender olmadan müəyyən bir fabrikdən formalar ala bilər və hətta özləri də tikiş sexi açıb, orada tikdirə bilər: "Onda bu, biznesdən başqa bir şey olmayacaq və məktəb formasının qiyməti bahalasaqcaq. Təsəffü deyil ki, məktəbli forması çoxları üçün elçatan deyil və bununla əlaqədar pandemiya əvvəl Birliyimizə bir çox şikayətlər edildi. Bu sahədə tam şəffaflıq olmalıdır, onda qiymətlər də normal olacaq. Elə etmək lazımdır ki, məktəb direktoru və Təhsil Nazirliyinin müvafiq qurumlarının bu iş-

**Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya səfərindən sonar Ermənistan-da diqqətçəkən hadisələr baş verməkdədir. Belə ki, Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu təsdiqləyib.**

“Unikal” xəbər verir ki, bu bərdə o, hökumətin iclasında bildirib. “Sülh və sabitliyin alternativini yoxdur. Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə qərarlıdır”, - deyər Paşinyan vurğulayıb.

Politoloq Tofiq Abbasov Ermənistanın Azərbaycanla sülh danışıqlarına hazır olması ilə bağlı məsələyə münasibətini bildirərkən deyib ki, Ermənistan nə vaxtsa təxribata əl atsa, onun uğuru olmayacaq. O, bildirib ki, Azərbaycan tərəfi özünü son dərəcə alicənab və centlimen aparır: “Azərbaycan qalib, Ermənistan isə məğlub tərəfdir. Biz ermənilərə həmişə bildirirdik, bu gün də deyirik ki, qapılar dialoq üçün açıqdır, danışıqların mövzuları var, vasitəçilərin bəlkə də iştirakı ilə həll olunması məsələlər də var. Ermənistan əlbəttə ki, Azərbaycanın belə yanaşmasını düzgün dəyərləndirməlidir. Bəzi hallarda bunu zəiflik kimi qiymətləndirirlər. Bu, əslində belə deyil. Biz həqiqətən özümü əminiksə, güvəniriksə, öz gücümüzə istifadə edərək problemi həll ediriksə bu, Azərbaycanın güclü olmasının nümunəsi, bizim dominant rol da olmağımızın təsdiqidir. Ona görə də hesab edirəm ki, Ermənistan Azərbaycanla bağlı özü artıq hərəkətə keçsin. Biz onlara xeyli güzəşt də, möhlət də vermişik”.

Politoloq qeyd edib ki, Ermənistanla Azərbaycanın indiki məqamda fərqi ondan ibarətdir ki, Azərbaycan vahid, bütöv, sağlam mövqedə olan qüvvə kimi özünü qələmə verir: “Ermənistan isə xəstə orqanizmi xatırladır. Bu xəstəliyin də bir neçə spesifik göstəriciləri var, onları aradan qaldırmaq üçün Ermənistan gerek özü çalışsın. Biz onlara çox şans vermişik. Bu şans da davamlı verilməz axı. Onlar gerek öz məkrələrini, hiylələrini, təxribat yönü hərəkətlərini kənara qoysunlar və anlaşılar ki, bəlkə də biz Ermənistanı axırncı şansı veririk. Biz ömür boyu gözləməyəcəyik. Azərbaycan problemləri həll edib, ərazi bütövlüyümüz bərpa olunub, cüzi məsələlər qalır ki, onlar da öz həllini tapacaq. Strateji baxımdan üstünlük də, böyüklük də, güc də bizdədir. Ermənistan nə vaxtsa təxribata əl atsa, onun uğuru olmayacaq. Biz bütövlüklə şəraitə nəzarət edirik”.

Məlumat üçün onu da bildirək ki, Nikol Paşinyan Baş Qərargah rəisinin birinci müavini, general Arşak Karapetyanı müdafiə nazirinin birinci müavini vəzifəsinə təyin edib. Ermənistan Müdafiə naziri Varşak



# Ermənistanda daxili gərginlik yenidən alovlanmağa bilər

Arutyunyan vəzifəsindən istefa verdiyindən, görünür ki, Karpetyan həm də onun səlahiyyətlərini icra edəcək. 2021-ci ilin aprel ayında Baş Qərargah rəisinin birinci müavini təyin edilən Karpetyan o zamana qədər Paşinyanın hərbi məsələlər üzrə müşaviri olub. 2016-cı ilin aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi vəzifəsində olan Karpetyanı sabiq prezident Serj Sarkisyan döyüşlər bitdikdən sonra Müdafiə Nazirliyinin digər rəhbərliyi ilə birlikdə vəzifədən azad edib. Paşinyanın bu qərarı birmənalı qarşılanmayıb.

Fikirlərini “Unikal” qəzeti ilə bölüşən politoloq Elxan Şahinoğlu isə bildirib ki, əslində Vaqarşak Arutyunyan hərbi rütbəsinə və nazir postuna görə Nikol Paşinyana minnətdar olmalı idi. Çünki Arutyunyan Ermənistanın 1999-2000-ci illərdə nazir postunu tutmuş və eks-prezident Robert Köçəryan onu bu vəzifədən ağır ittihamlarla qovmuşdu: “Paşinyan 2020-ci ildə Arutyunyan rütbəsinə qaytararaq onu özünə hərbi müşavir vəzifəsinə təyin etdi. Arutyunyan müharibədə məğlubiyətdən sonra nazir təyin edildi. Əgər Arutyunyan məğlubiyətdə şərik olmaq istəməyirdisə, elə o zaman nazir vəzifəsindən imtina etməliydi. Etmədi və məğlubiyətdə şərik oldu. Əksinə Arutyunyan qiyamçı baş qərargah rəisi Onik Qasparyanın sakitcə kreslosunu boşaltmasında Paşinyana yardım etdi və bununla da hərbi çevrilişin qarşısını aldı. Azərbaycan Ermənistanla sərhədə nəzarəti gücləndirib



və atəşə daha artıq atəşlə cavab verir. Ermənistan ordusu Azərbaycan sərhədcilərini Qara göldən uzaqlaşdırmağa risk etmədi, növbəti toqquşmadan qorxdı. Müharibədə məğlubiyətdən sonrakı hadisələr də Ermənistan ordusunun nüfuzunu aşağı salmaqdadır. Vaqarşak Arutyunyan özünü bacarmadığını Rusiya hərbiçilərinin əli ilə etməyə çalışdı, ancaq bu da alınmadı, Moskva sərhədin müəyyənlişməsinə qarışmaq istəmədi. Bu vəziyyətdə Vaqarşak Arutyunyan istefaya üstünlük verdi. Onun ya Təhlükəsizlik Şurasının katibi, ya da Ermənistanın Rusiyadakı səfiri vəzifəsinə təyin olunacağı ehtimalları var. Beləliklə, Nikol Paşinyan yeni müda-

fiə naziri tapmalıdır. Ermənistan üçün indiki ağır vəziyyətdə generalı arasında müdafiə naziri olmaq istəyənlərin sayı çox deyil”.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Varşak Arutyunyanın istefası və Karpetyana yeni vəzifə verilməsi Nikol Paşinyanın Ermənistan generalitetinə etibar etmədiyindən irəli gəlir. Onun sözlərinə görə, erməni generalitet korpusu komandirləri birbaşa olaraq Rusiya hərbi kəşfiyyat idarəsi ilə əlaqə saxlayır: “Sabiq müdafiə naziri Varşak Arutyunyan demək olar ki, hər həftə Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə əlaqə saxlayıb təlimatlar alırdı və nə-

ticə etibarilə cəbhə xəttində təxribatlar törədilirdi. Erməni generalitet korpusu fevral ayında baş tutan hərbi çevriliş cəhdində iştirak etdiyindən, indi də Paşinyan həmin generalların vəzifəyə gəlib ona qarşı hərbi çevriliş edəcəyindən ehtiyat edir. Görünür, Karpetyan fevral ayında Nikol Paşinyana qarşı olmayıb”.

Nikol Paşinyanın bu təyinatının Baş Qərargahda ajiotaj yaratdığına diqqət çəkən Məhəmməd Əsədullazadə Paşinyanın Karpetyanı, hətta müdafiə naziri postuna da təyin edib biləcəyini gözlədiyini söyləyib: “Hələlik Ermənistan Baş Qərargahında yerdəyişmələr çox olacaq, ordudakı qeyri-stabillik isə uzun müddət davam edəcək”.

Erməni mediası yazır ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın məhkəmə-

sində dövlət ittihamçısı olan Qevork Baqdasaryanın atası Lori vilayətinin ümumi məhkəməsinin sədri təyin edilib. Erməni ictimai-siyasi mühitində bu addım “siyasi korrupsiya” kimi dəyərləndirilir. Ermənistan müdafiə hakimiyyətdə dayanmış ictimai-siyasi elementləri hesab edir ki, bu təyinat Köçəryanla bağlı cinayət işinin obyektiv araşdırılmasına kölgə salır.

Paşinyan hökumətinin əleyhdarı kimi tanınan hüquqşünas Robert Ayrapetyanın sözügedən təyinatla münasibəti dediklərimizə nümunə ola bilər.

## Prezident Qarabağda qanunsuz işləmiş şirkətlərə xəbərdarlıq etdi



**Daşkəsənin ənənəvi sahəsi olan dəmir filizi yataqlarının işlənilməsi ilə bağlı konkret planlar var. Bir müddət bundan əvvəl mənim göstərişimlə xüsusi proqram tərtib edilmişdir, dövlət investisiya resursları cəlb olunmuşdur. Bu sahə çox böyük gəlir gətirən sahə olacaq. Eyni zamanda, minlərlə iş yeri yaradılacaq və idxaldan asılılıq azalacaq.**

“Unikal” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev

Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

Dövlətimizin başçısı bildirib ki, son beş il ərzində təkcə dəmir məmulatlarının idxalına ölkədən 1,7 milyard manat vəsait gedibdir. Bu sahənin inkişafı imkan verəcək ki, idxaldan asılılıq kəskin şəkildə azalacaq, biz daha böyük dəyərə malik olan dəyər zəncirini yaratmış oluruq və eyni zamanda, ixrac imkanlarımız da yaranacaq. Çünki bu gün dağ-mədən sənayemizin inkişafı bu yolla getməlidir.

Azad edilmiş torpaqlarda da bu sahənin çox böyük perspektivini olduğunu bildiren Prezident İlham Əliyev deyib: “Bildiyiniz kimi, uzun illər xarici şirkətlər qanunsuz olaraq bizim qızıl və digər mədənlərimizi istismar edirdilər. Bu, cinayətdir və mən bu haqda artıq öz sözümlərimi demişəm, bir daha demək istəyirəm, bu şirkətlərin iki yolu var: ya, bizə təzminat ödəyəcəklər, bizim şərtlərimizi qəbul edəcəklər, ya da ki, onların başqa alternativ hüquqi müstəvidə bu məsələnin həll olunmasıdır.

Onu da deməliyəm ki, bütün hazırlıq işləri artıq tamamlanmaq üzrədir. Bizim həm Zəngilan, həm də Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarımızın bütün təhlili aparılıb. Beynəlxalq məsləhətçilər dəvət olunubdur. Bir daha demək istəyirəm ki, onlar vurulmuş ziyanın təzminatını öz xoşu ilə həll etsinlər, Azərbaycan dövlətinə vurulmuş ziyanı ödəsinlər və ondan sonra, ancaq ondan sonra onlar rahat yaşaya bilərlər. Yoxsa ki, bu şirkətlərin başqa yerlərdə də əməliyyatları var və onların iş reputasiyasına çox böyük ziyan dəyəcək. Hər halda biz artıq öz mövqeyimizi açıq şəkildə ifadə etmişik”.

## Azərbaycanda karantin rejimi bu tarixədək uzadıldı



**Azərbaycanda xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.**

Qeyd edək ki, xüsusi karantin rejiminin müddəti avqustun 1-də başa çatırdı.

Baş redaktor:  
Zaur Əhməd

“Turanbank” ASC Binəqədi filialı.  
H/h: AZ70TURA40050054644700110944  
M/H: AZ26NABZ0135010000000027944  
Kodu: 504692  
Şəhadətnamə № 3150  
Ünvan: 8 mkr. Ə.Naxçıvani 5"  
Tel./Fax:(012) 561-65-53

Qazet redaksiyanın kompüter mərkəzində  
yığılıb, sahifələnmis və  
“Futbol+” servis mətbəəsində çap olunmuşdur

Sifariş 252.

Tiraj:2500

## Vilayət Eyvazov onu Yasamala rəis müavini təyin etdi

**Yasamal Rayon Polis İdarəsində (RPI) yeni təyinat olub.**

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Fariz İsmayılov Yasamal RPI-nin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, bu təyinatadək Əlahiddə Çevik Polis Alayının Qərargah rəisinin döyüş təlimi üzrə müavini vəzifəsində çalışıb.

**Murad İbrahimli**

## "Nə status var, nə Dağlıq Qarabağ" - Prezident

**Şarl Mişelin status, Dağlıq Qarabağ sözlərini işlətməməsi, əlbəttə, çox müdrik bir addım idi. Bu, dövlət xadiminin addımı idi. Biz bunu qiymətləndiririk və Ermənistan da bundan nəticə çıxarmalıdır. Nə status var, nə Dağlıq Qarabağ.**

Unikal.org xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. Sadəcə olaraq, o vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşıb, barışıb. Heç bizi soruşan da yox idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunan bir ay sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bu hamısı sənədlərdir, özü də qanuni şəkildə ləğv edib.



Bundan sonra nə üçün Dağlıq Qarabağ sözündən istifadə olunduğunu izah edən Prezident İlham Əliyev deyib: “Münaqişəyə görə. Beynəlxalq sənədlərdə də, ondan sonra danışıqlar masasında da, mən şəxsən özüm dəfələrlə Dağlıq Qarabağ sözünü işlətməmişəm münaqişə ilə bağlı, ərazi ilə bağlı yox. Onu da bildirməliyəm ki, hər dəfə münaqişə ilə bağlı mən hansısa məsələyə toxunanda həmişə deyir-

dim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ. Heç vaxt Ermənistan-Azərbaycan demədən Dağlıq Qarabağ münaqişəsi sözünü işlətməmişəm. Bunun da səbəbi var, elə-bələ deyil. Müharibə başa çatandan, münaqişə öz həllini tapandan sonra, əlbəttə, Dağlıq Qarabağdan danışmaq yersizdir. Ona görə mən demişəm ki, Azərbaycanda belə bir ərazi vahidi yoxdur. Əgər bu söz kiminsə xoşuna gəlirsə, mən etiraz etmirəm, getsinlər öz ölkələrində Dağlıq Qarabağ adlı bir vilayət yaratsınlar, yaxud da ki, bir rayon adlandırsınlar, ya cümhuriyyət yaratsınlar, onların işidir. Yəni, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir. Status məsələsi də, həmçinin. Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yanayana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz”.

## Prokuror erməni terrorçulara 7 il iş istədi

**Erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün-Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varzdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varzdat Verojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiçoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşəğoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.**

“Unikal” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Eldar İsmayılov sədrliyi keçirilən prosesdə iş üzrə olan sənədlər tədqiq edilib.

Daha sonra prosesində məhkəmə istintaqı tamamlanıb. Prokuror çıxış edərək təqsirləndirilən şəxslər barəsində olan Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir



olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) maddələrinin ittihamdan xaric edilməsini istəyib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya

mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqa-sına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cəzalandırılmaları istəyib.

Prokuror həmin maddələrlə təqsirləndirilən şəxslərin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Dövlət ittihamçısı çıxışında qeyd edib ki, ittiham olunan şəxslər cəzaları başa çatandan sonra Azərbaycan hüduqlarından çıxarılmasını tələb edib.

Prosesdə daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib.

Məhkəmədə təqsirləndirilən şəxslər son söz deyərək bəraət hökmünün çıxarılmasını istəyiblər.

Hakimlər hökm qəbul etmək üçün müşavirəyə yollanıblar.

## Statistika Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb

**İyulun 22-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağçı ilə görüşüb.**

Komitədən “Unikal”a bildirilib ki, səfiri salamlayan Tahir Budaqov onunla görüşdən məmnunluğunu ifadə edərək Azərbaycandakı fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayıb. Komitə sədri ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının dillər əzbəri olduğunu, Türkiyənin dövlət müstəqilliyimizi tanıyan ilk ölkə kimi 44 günlük Vətən müharibəsi



dövründə də Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ilk ölkə olmasından danışıaraq göstərilən siyasi və mənəvi dəstəyi yüksək qiymətləndirdiyini, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın apardıqları siyasət nəticəsində iki ölkə arasında əlaqələrin mühüm strateji əməkdaşlıq

səviyyəsinə yüksəlməklə dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını diqqətə çatdırıb.

Səfir Cahit Bağçı öz növbəsində səmimi görüşə görə təşəkkür edib, tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələrin siyasi, iqtisadi-ticarəti, humanitar və sair sahələrdə çox uğurlu inkişafından söz açıb.

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında hər iki dövlət başçısının fəaliyyətlərinin xüsusi vurğulandığı görüşdə bütün istiqamətlərdə olduğu kimi statistika sahəsində də əməkdaşlığın vacibliyi qeyd edilib, perspektivli və qarşılıqlı maraqlı doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

# Prezident İlham Əliyev qərb bölgəsində səfərdə olub



**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfərə gedib.**

"Unikal" xəbər verir ki, dövlətimizin başçısı Daşkəsən şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstəsi qoyub.

Daha sonra O, Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət edib. Qeyd edək ki, 1993-cü ildə salınan Şəhidlər xiyabanında həm birinci Qarabağ, həm də Vətən müharibəsində həlak olan şəhidlər dəfn edilib.

Prezident İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfəri çərçivəsində "AzerGold" QSC-nin "Çovdar" İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub, "Mərəh" qızıl mədəninə də sükurların ilk partlayış prosesini izləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Naftalan şəhərində də olub. Dövlət başçısı xalqımızın ulu öndəri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Ölkə başçısı Naftalan Mərkəzi Sanatoriyasının açılış mərasimində iştirak edib. İştirak zamanı ona sanatoriya haqqında məlumat verilib.

Bildirilib ki, köhnə avtovağzal binası sökülərək yerində 2014-cü

ilin may ayında Naftalan Mərkəzi Sanatoriyasının inşasına başlanıb. Sanatoriya kompleksində tikinti işləri 2021-ci ilin yanvar ayında başa çatdırılıb.

Iyulun 22-də Naftalan şəhərində hava limanının da açılışı olub. Bildirilib ki, burada ölkə başçısına hava limanı haqqında məlumat verilib.

Bildirilib ki, Naftalan hava limanının tikintisinə 1975-ci ildə başlanılıb və 1977-ci ildə istismara verilib. Hava limanının fəaliyyəti 1997-ci ildə dayandırılıb. Limanın ərazisi sənəd üzrə 47 hektar, faktiki hasarlanmış ərazisi isə 58,8 hektardır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 1370 metr, eni isə 35 metrdir.

Həmçinin, prezident Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilməsində iştirak edib.

Bundan sonra Azərbaycan Televiziyasına müsahibə verən ölkə başçısı deyib ki, Naftalan şəhəri turizm mərkəzlərindən birinə çevrilməlidir:

"Mən bunu ilk dəfə Naftalanda olarkən bəyan etmişdim. O vaxt Naftalanın sovet dövründən qalan bütün sanatoriyalarında məcburi köçkünlər yerləşmişdi. Biz onlar üçün elə bu ərazidə, yaxın ərazidə müasir evlər tikdik, qəsəbələr saldıq, onları köçürdük. Ondan sonra böyük investisiyalar cəlb olundu və artıq 13 mehmanxana və sanatoriya fəaliyyətdədir. Üçünün - beşulduzlu "Çinar", "Qarabağ" və "Qaşaltı" mehmanxanalarının açılışında mən şəxsən iştirak etmi-

şəm. Göstəriş vermişəm ki, bütün kateqoriyadan olan müxtəlif səviyyəli istirahət zonaları olmalıdır - beşulduzlu, dördulduzlu, üçulduzlu. Yeni Azərbaycan vətəndaşları və xarici qonaqlar bundan istifadə edə bilsinlər".

Sovet vaxtında Naftalana Sovet İttifaqının müxtəlif yerlərindən ildə 50-60 min turist gəldiyini deyən dövlətimizin başçısı qeyd edib ki, təqribən son 15 il ərzində görülmüş işlər nəticəsində burada qalacaq turistlər üçün 2300-dən çox yer artıq istifadəyə verilibdir və bu proses davam edir.

"İkinci Qarabağ müharibəsində Suqovuşan qəsəbəsi də işğaldan azad edildi və Naftalandan Suqovuşan qəsəbəsinə məsafə o qədər də böyük deyil. Mənim tapşırıqlarımla yeni yolun çəkilişi də təmin edilir və beləliklə, bu zona vahid bir turizm məkanı olacaq. Çünki Naftalana gələn qonaqların, - istər Azərbaycan vətəndaşları, istərsə də xarici qonaqlar olsun, - ölkəmizlə tanış olmaları üçün gerek daha geniş imkanlar olsun, həm Gəncəyə, həm digər şəhərlərə gedə bilsinlər, eyni zamanda, Suqovuşan qəsəbəsinə. Şiddətli döyüşlər gedən əraziyə gedib baxmaq həm onlar üçün maraqlı olar, həm də ki, Suqovuşan çox mənzərəli bir yerdir, - dağlar, böyük su anbarı və həyat o bölgələrə qayıdır", - deyərək Azərbaycan Prezidenti əlavə edib.

Azərbaycan prezidenti iyulun 22-də qərb bölgəsinə səfəri çərçivəsində Goranboy rayonunda da olub.

Dövlət başçısı Goranboy şəhərində də ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Respublika Prezidenti İlham Əliyev həmin gün Goranboy rayonunda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışında iştirak edib.

Burada ona yolun inşası ilə bağlı görülən işlər barədə məlumat verilib.

Prezident iyulun 22-də Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Burada dövlət başçısına kompleksdə görülən işlər barədə məlumat verilib.

*İnformasiya şöbəsi*

## Rövnəq Abdullayev işdən çıxarılan vitse-prezidentləri yola saldı

**Iyulun 22-də SOCAR-ın Baş ofisində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə vəzifələrindən azad edilmiş şirkətin vitse-prezidentləri ilə görüş keçirilib.**

Şirkətdən "Unikal"a verilən məlumata görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, vəzifədən azad edilən vitse-prezidentlərlə birgə keçdiyi bu çətin və şərəfli yol Azərbaycanın iqtisadi inkişafı və yüksəlişi dövrünə təsadüf edib:

"Son 15 ildə möhtərəm Prezidentimiz İlham Əliyev cənabları bizim hər birimizə böyük etimad göstərərək qarşımıza yüksək hədəflər qoyub. Cənab Prezidentimi-



zin rəhbərliyi altında həmin hədəflərə çata bilmişik. Şirkətimizin və ölkəmizin böyük inkişafında iştirak etmək imkanını bizə verdiyinə görə cənab Prezidentə minnətdar olmalıyıq."

SOCAR-ın birinci vitse-prezi-

dentini, akademik Xoşbəxt Yusifzadə və SOCAR rəhbərliyinin digər nümayəndələri, o cümlədən şirkətdən ayrılan əməkdaşlar da çıxış edib, onlara göstərilən yüksək etimada görə ölkə başçısına minnətdarlıqlarını bildirib. Bundan sonra da Azərbaycan neft-qaz sənayesinin inkişafı naminə səylərini əsirgəməyəcəklərini, şirkətin effektiv idarəçiliyində gənc nəsə məsləhət və tövsiyələri ilə dəstək olacaqlarını, dövlətimizin və vətəndaşlarımızın güclərini sərf edəcəklərini qeyd ediblər.

Sonda B.Hüseynova, D.Məmmədova, M.İsmayılova və T. Qəhrəmanova "Fəxri neftçi" döş nişanı verilib.

## Əhməd İsmayılov jurnalistlərə müraciət etdi



**Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Dənizkənarı Milli Parkda Milli Mətbuat Gününə həsr olunan tədbirdə deyib.**

Jurnalistlərdən agentliyi dəstəkləməklərini xahiş edən Ə.İsmayılov bütün layihələrdə təkliflərə açıq olduğunu bildirib:

"Biz qələbənin carçılarıyıq. Çox xahiş edirəm, bu tempi saxlamaqda bizə kömək edəsiniz".

## 3 məhrum jurnalist təltif olundu

**Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı ilə Kəlbəcərdə şəhid olmuş media təmsilçiləri - Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və COVID-19 xəstəliyindən dünyasını dəyişmiş hərbi jurnalist Rəşad Süleymanov təltif ediliblər.**



MŞ-dan "Unikal"a bildirilib ki,

məlum olduğu kimi, Mətbuat Şurası hər il ömrünü-gününü peşəsinə həsr etmiş jurnalistləri Ali Media Mükafatı ilə mükafatlandırır. 2011-ci ildən başlayaraq xoş əmələyə çevrilmiş mükafatın laureatlarının adları 22 iyul Milli Mətbuat Günündə açıqlanır və 3 dərəcə üzrə təqdim olunur. 2021-ci ildə Şura qərara alıb ki, təltif yalnız bir dərəcə üzrə aparılsın.

M.İbrahimov və S.Abişov istər 44 günlük Vətən Müharibəsi dövründə, istərsə də müharibədən sonrakı dövrdə Azərbaycan ictimaiyyətinə dolğun və operativ məlumatlarla təmin ediblər. R.Süleymanov isə müqəddəs vəzifəmizin davam etdiyi müddətdə hərbi jurnalist və ekspert kimi cəmiyyətin informasiyaları təminatı, həm də ictimai rəyin düzgün formalaşdırılması istiqamətində böyük əzmlə çalışıb. Mətbuat Şurası məhz bu xidmətləri nəzərə alıb.

Allah mərhum həmkarlarımıza rəhmət eləsin!

## Agentlik bu restoranları cərimələdi - Tam siyahı

**Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 386 ictimai işə obyektində 654 monitorinq keçirib.**

AQTA-dan Unikal.org-a verilən məlumata görə, monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalər Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görüldü. Pozuntular aşkar edilmiş ictimai işə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, Qala küç., ev 126 ünvanında yerləşən, fiziki şəxs Əliyev Orxan Elburus oğluna məxsus "Salam baku" restoranı;
  2. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəs., sahil çimərliyində yerləşən, fiziki şəxs Əsgərov Fuad Mirəslan oğluna məxsus restoran;
  3. Bakı şəhəri, Sabunçu rayonu, Sakit Qocayev küçəsi 19 ünvanında yerləşən, fiziki şəxs Bayramov Azər Rüstəm oğluna məxsus "Cofe star" kafe;
  4. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 106A? ünvanında yerləşən, hüquqi şəxs "Simurg" MMC-yə məxsus "Second Cup" kafesi;
  5. Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küç., ev 9/12 ünvanında yerləşən, fiziki şəxs Qasımov Elşən Kamal oğluna məxsus kafe;
  6. Bakı şəhəri, Nərimanov rayonu, A. Nemətulla küç., ev 23 ünvanında yerləşən, hüquqi şəxs "Resant Consulting And Management" MMC-yə məxsus "Xacapurı Home" restoranı;
  7. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 106A ünvanında yerləşən, fiziki şəxs Seyidzadə Nurağa Nemət oğluna məxsus "Hr İskender" restoranı;
  8. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci məsivində yerləşən, hüquqi şəxs "Badam Boutique Hotel" MMC-yə məxsus mehmanxananın tərkibində fəaliyyət göstərən restoran.
- Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai işə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görülməkdir.

## Azərbaycanda Milli Mətbuat Günü qeyd olunub



**Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür.**

"Unikal" xəbər verir ki, ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

"Əkinçi"nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi" az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsədüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Lakin "Əkinçi"nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırılıb.

O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib.

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə menzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb.

Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir.

Prezident İlham Əliyev 30 iyun 2020-ci il tarixdə Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradılıb.

**Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfər edib. Səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşündə mühüm məqamlara toxunulub. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə hərbi əməliyyatlardan sonrakı təmaslar barədə danışdı. Dövlətimizin başçısı deyib ki, biz qətiyyətlə münasibətdən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik.**

"Unikal" qəzetinə müsahibə verən Milli Məclisin deputatı Aydın Mirzəzadə görüşün əhəmiyyəti barədə fikirlərini bölüşüb.

şey asılıdır.

Ermənistan sərhədləri Rusiya sərhədciləri tərəfindən qorunur, onların demir yolu Rusiyanın nəzarətindədir. Həmin xətlərin, avtomobil yollarının yenidən bərpası üçün məhz Rusiyanın dəstək göstərməsinə böyük ehtiyac var.

Digər məsələlərdən biri isə Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişaf etdirilməsidir. Bildiyimiz kimi, koronavirus pandemiyası hər sahəyə olduğu kimi bu sahəyə də öz mənfi təsirlərini göstərib. Amma son dövrlərdə dirçəlmə müşahidə olunur.

Rusiya tərəfinin iqtisadi əlaqələrin inkişafı və gücləndirilməsi üçün Azərbaycana Rusiya iqtisadi inkişaf

**yurdumuz olan Zəngəzura qayıdacağımızı deyir. Bu mesaj bizə nə deyir, nə kimi gözləntilər var?**

-Cənab Prezident tarixi ədaləti bərpa edir. Həmin regionun adı Zəngəzurdur. Bu, kiminsə xoşuna gəlməyə bilər, amma tarix bunu deyir. Dəhliz mütləq açılmalıdır və prezidentimiz bunu bərpa edir. Həmin dəhliz Ermənistanın özü üçün də həyati bir məsələdir. Dəhlizin açılması Ermənistan büdcəsinə əhəmiyyətli dərəcədə bir valyutanın gəlməsinə təmin edəcək. Eyni zamanda, Ermənistan həmin dəhliz vasitəsilə Rusiya və digər ölkələrə gedə biləcək. Bu, Ermənistana investisiya axını deməkdir. Ermənilər bunu ba-

# "Ermənistanın təxribatlarına son qoyulmalıdır"

Aydın Mirzəzadə: "Azərbaycan Prezidenti Moskva görüşündə şübhəsiz ki, öz mövqeyini Rusiya tərəfinin nəzərinə çatdırıb"



**-Aydın müəllim, Prezident İlham Əliyevin Rusiyaya səfəri barədə fikirlərinizi öyrənmək istədik. Bu görüşdən Azərbaycan üçün hansı müsbət gözləntilər var?**

-Bu, çox mühüm görüşdür. Cənab Prezidentin Moskvaya bir günlük işgüzar səfəri dünya mətbuatının da diqqətini cəlb etdi. Azərbaycanın Vətən Müharibəsində qazandığı uğurlar, onun regionda oynadığı mühüm rol ölkə prezidentinin hər addımını diqqət mərkəzinə çəkir.

Səfərdə bir çox məsələlərin, problemlərin müzakirəsi nəzərdə tutulmuşdu. Bunun üçün hər iki ölkənin dövlət başçılarının görüşməsinə ehtiyac var idi.

İlk növbədə Qarabağ probleminin həllindən sonra yaranmış vəziyyətin müzakirəsi idi. Bu gün Rusiya Azərbaycanın tutduğu mövqeyi dəstəkləyir, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin yaranmasına dəstək verir. Bu baxımdan, Ermənistanın hələ də konstruktiv mövqeyə gəlməməsi müzakirələrə ehtiyac olduğunu göstərir. Çünki əsas məsələ 10 noyabr sazişi Zəngəzur dəhlizinin də açılmasını nəzərdə tuturdu. Burada Rusiyanın mövqeyindən çox

Nazirinin müavinini böyük heyətlə göndərməsi bir çox yığılıb qalmış məsələlərin həllinə böyük dəstək oldu.

**-Bu görüş Rusiya-Azərbaycan münasibətləri baxımından hansı təəsürat yaratdı?**

-İkitərəfli görüş Rusiya və Azərbaycan tərəfinin artıq yaxın dost ölkələr olduğunu göstərir. Hesab edirəm ki, bu səfər bundan sonrakı münasibətlərə bir dəstəkdir. Biz həm siyasi əlaqələri möhkəmləndiririk, həm də birgə layihələr həyata keçiririk. Həmçinin, regionda təhlükəsizliyin təmin edilməsi yönündə görülən işlərin şahidi oluruq.

Bu yöndə Rusiya-Azərbaycan münasibətlərində humanitar əlaqələrin də əhəmiyyəti artır. 15 min azərbaycanlı tələbənin Rusiya universitetlərində təhsil alması, 10 minə yaxın Rus tələbənin Azərbaycanda oxuması bu əlaqələr üçün çox əhəmiyyətli bir mənbədir. Ümumilikdə isə sözügedən səfər iki qonşu dövlətin daha yaxın münasibətlər qurmasına xidmət edir.

**-Prezident İlham Əliyev son çıxışlarında Zəngəzurla bağlı mühüm mesajlar verir. Ölkə başçısı, əminliklə bizim dədə-baba**

şa düşürlər. Lakin çox təəssüf ki, onların qatı millətçiliyi bu məsələdə konstruktiv mövqə tutmağa mane olur. Bununla belə, həyat məcbur edəcək ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıсын, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəksin və normal qonşuluq münasibətləri qursun. Buna nə qədər tez əməl etsələr, Ermənistan üçün o qədər daha yaxşı olacaq.

**-Aydın müəllim, başqa bir məqam da var. Son günlər artan erməni təxribatları Azərbaycanı anti-terror əməliyyatları keçirməyə məcbur edir. Sizcə, Azərbaycan bu görüşdə vasitəçi dövlət kimi Rusiya ilə məsləhətləşib məsələnin həllinə nail ola bilirmi?**

-Yəqin ki, Rusiya sülhməramlılarının fəaliyyəti də müzakirə mövzusu olub. Çünki onların müvəqqəti nəzarətində olan ərazilərdən Erməni qruplaşmalarının Azərbaycanın mövqələrini vaxtaşırı atəşə tutması müşahidə olunur. Yəni, Ermənistanın təxribatlarına son qoyulmalıdır. Digər tərəfdən, sülhməramlıların nəzarət etdiyi Laçın dəhlizi vasitəsilə Ermənistan rəsmilərinin Azərbaycan ərazisinə daxil olması baş verir. Çox güman ki, bütün bunlar müzakirə edilib.

Cənab Prezident dəfələrlə bildirib ki, erməni təxribatlarının layiqli cavabı veriləcək. Bunu 44 günlük müharibə ərzində Ermənistan tərəfi öz üzərində açıq-aydın hiss etdi. Hesab edirəm ki, Azərbaycan prezidenti Moskva görüşündə şübhəsiz ki, öz mövqeyini Rusiya tərəfinin nəzərinə çatdırıb.

**-Azərbaycan anti-terror əməliyyatına başlayarsa, Türkiyə bu yolda bizə hansı formada dəstək verə bilər?**

-İstənilən dövlətdən Azərbaycana yalnız siyasi dəstək lazımdır. Biz bunu ilk növbədə Türkiyədən hiss edirik. Azərbaycanın müstəqil hüquqlarını qorumaq üçün ölkə daxilində istənilən addımı atmağa gücü var və yeri gələndə bundan istifadə edir.

**Bir zamanlar Azərbaycanın ən qüdrətli məmur-oligarxlarından olmuş Etibar Pirverdiyev şəxsi biznesi heç də yaxşı günlərini yaşamır. Əlbəttə, bilməyən yoxdur ki, "Azərenerji" ASC-nin sabiq prezidenti korrupsiya pulları hesabına qısa vaxtda özünə nəhəng biznes şəbəkəsi yaratmışdı. Keçmiş "işıq şefi" məsul olduğu sahəyə ayrılan dövlət vəsaitlərinin, necə deyirlər, "altından girib üstündən çıxırdı". Nəticədə onun adı ölkənin əsas oliqarxları sırasında çəkilirdi.**

Lakin 2018-ci ildə 54 yaşlı Pirverdiyevin karyerası biabırçı şəkildə başa çatdı. O, "Azəre-

Bunun üzərindən çox keçmədi ki, Pirverdiyev vəzifədən azad edildi, ardınca isə onun biznesinin böhranla üzləşdiyi barədə məlumatlar gəldi. "Azərenerji" rəhbəri olarkən şirkətləri "qaz vurub qazan dolduran" Pirverdiyev işsiz qalınca həmin şirkətlərin öncə gəlirləri kəskin azaldı, sonra isə onlar hətta bağlanmaq həddinə çatdı. Hazırda da sabiq "işıq şefi"nin nəzarətindəki biznes qurumlarının durumu ürəkəcan deyil; lakin son vaxtlar yayılan xəbərlərdən anlaşılan odur ki, "Expressbank" istisna təşkil edir.

Öncə qısa təqdimat: "Expressbank" ASC 21 iyun 1989-cu il tarixində təsis olunmuş və uzun müddət "Azərneqliyyat-

dov Hikmət Hacımməd oğlu (19.5 faiz pay) Pirverdiyevin qaynıdır. Ən iri payçı "Azenco Group MMC" (48.78 faiz pay) isə keçmiş "işıq şefi"nin şirkətidir. Elə digər iri payçı - "Enerqoservis MMC" (21.57 faiz) haqqında da bunu demək olar.

Bir sözlə, "Expressbank"ın Pirverdiyevlə bağlılığı şübhə doğurmur. Sabiq "işıq şefi" vəzifəsini itirdikdən sonra bu bank böhranlı günlər yaşamağa, zərərle işləməyə başlamışdı. Hətta onun bağlana biləcəyi də gündəmə gəlmişdi. Lakin son zamanlar "Expressbank"ın maliyyə göstəricilərinin yaxşılaşdığına dair xəbərlər vəziyyətin dəyişdiyini söyləməyə imkan verir. Hətta "Fitch

# Etibar Pirverdiyev bütün diqqətini bank biznesinə yönəldib

Sabiq "işıq şefi" nə məxsus "Expressbank" böhrandan qurtulub?



nerji" ASC-nin prezidenti vəzifəsindən azad edildi. Pirverdiyevin işdən çıxarılması həmin il iyulun 3-də Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan "Azərbaycan" İES-in 1-ci və 6-cı enerji blokunda partlayışla birbaşa əlaqəli idi. Bütün ölkəni işıqsız qoyan, dövlətə və əhaliyə böyük ziyan vuran bu hadisədən dərhal sonra ölkə başçısı baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzaladı. Dövlət Komissiyasının bir müddət sonra hazırladığı yekun rəyden baş verən hadisədə Pirverdiyevin məsuliyyəti aydın ifadə edilmişdi.

bank" adı altında fəaliyyət göstərmişdir. Bank öz fəaliyyətini Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş lisenziya əsasında həyata keçirir. Bankın Səhmdarlarının Ümumi Yığıncağının 01 fevral 2010-cu il tarixli qərarı ilə "Azərneqliyyatbank" ASC-nin adı dəyişdirilərək "Expressbank" ASC adlandırılmış və Nizamnaməyə müvafiq dəyişiklik 04 mart 2010-cu il tarixində dövlət qeydiyyatına alınmışdır.

Dəyişiklik bununla da məhdudlaşmır: 32 illik bank faktiki olaraq Pirverdiyevin tam nəzarətindədir. Belə ki, bankın əsas səhmdarlarından biri Xammə-

Ratings" beynəlxalq reyting agentliyi təxminən iki ay öncə "Expressbank"ın yüksək reytingini növbəti dəfə təsdiqləyib. Belə ki, iqtisadi mühit, müştəri portfelinin dinamikası və keyfiyyəti, artım perspektivləri, şəffaflıq, gəlirlilik, və s. kimi vacib göstəricilər əsasında bankları qiymətləndirən "Fitch Ratings" "Expressbank"ın biznes strategiyası, uğurlu siyasəti, stabil maliyyə göstəricilərinə yüksək qiymət verərək Bankın reytingini "B" səviyyəli "stabil" proqnozu ilə təsdiqləyib. "Pandemiyanın yaratdığı qeyri-ənənəvi bazar mühitinin ölkə iqtisadiyyatına göstərdiyi təsirlərə baxmayaraq nüfuzlu Beynəlxalq reyting agentliyi tərəfindən Bankın yüksək reytinginin dəyişməz olaraq saxlanması bazarda Bankın sağlam mövqeyi və maliyyə dayanıqlığının göstəricisidir" - həmin vaxt "Expressbank"dan bununla bağlı yayılan məlumatda deyilirdi.

Bəs vəziyyətin 180 dərəcə dəyişməsinin səbəbi nədir? İddialar bu yöndədir ki, E.Pirverdiyev son zamanlar bütün diqqətini özünün bank biznesinə yönəldib. "Azərenerji"nin sabiq rəhbərinin imkanlarını səfərbər etdiyi deyilir. Qeyd olunur ki, bütün bunların müqabilində çöküş mərhələsində olan, hətta bağlana biləcəyinə dair xəbərlərlə gündəmə gələn "Expressbank" üçün kritik mərhələ arxada qalıb. Hər halda iqtisadi KİV-lərin səhifələrində yer alan məlumatlardan bu cür qənaət hasil olur.

Bununla belə, Pirverdiyevin digər şirkətləri üçün böhranlı durumun davam etdiyi də yayılan iddialar arasındadır...

**Sənən Mirzə**

## Nazirlikdən tələbələrin köçürülməsi ilə bağlı açıqlama

**Tələbələrin ölkə daxilində və ya xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələrinin (təhsil forması üzrə), magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir.**

Təhsil Nazirliyindən "Unikal"a bildirilib ki, transfer.edu.az portalı vasitəsilə həyata keçiriləcək sənəd qəbulu iyulun 26-dək aparılacaq. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilirlər.

Tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi zamanı tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Qeyd edək ki, ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ixtisasdan (ixtisaslaşmadan) digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, I tədris ilində eyni ixtisas (ixtisaslaşma) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülmək hüququna malikdirlər.

Bununla yanaşı, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Təhsilalma formasını dəyişən və ya köçürülən (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) tələbələr təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğə uyğun təhsil haqqı ödəyirlər.

Akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpə olunmasına yol verilmir. Tələbənin təhsil aldığı ali məktəbin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reyting siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Xarici ölkələrin ali məktəblərində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi aparılmır.

II və III ixtisas qruplarında müəyyənləşdirilmiş tarix və coğrafiya müəllimliyi, tarix müəllimliyi və tarix ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilir.

## YAP-da jurnalistlərlə görüş keçirildi

**Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatında 22 İyul - Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib.**

Görüşdə YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov çıxış edərək jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycanda hər il Milli Mətbuat Günü'nün yüksək səviyyədə qeyd olunduğunu deyən Tahir Budaqov bu faktı cəmiyyətin mediaya verdiyi önəmən ifadəsi kimi dəyərləndirib.

Qeyd edək ki, tədbirdə bir çox KİV orqanları, eləcə də Modern İnformasiya Agentliyi iştirak edib.

## Türkiyəyə göndərilən daha 6 qazimiz sağalaraq Vətənə döndü

**Ağır yaralanan və müalicə üçün "YAŞAT" Fondu tərəfindən Türkiyəyə göndərilən 6 qazimiz sağalaraq Vətənə geri döndü.**

Fondan "Unikal"a verilən məlumata görə, Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşan qazilərimiz aşağıdakılardır:

Quliyev Adil Şahbaz oğlu  
Əliyev Ruslan Mustafa oğlu  
İlkin Rüstəmli Elçin oğlu  
Əliyev Qismət Nəsim oğlu  
Ağaşov Qulu Rövşən oğlu  
Vəçiyev Çingiz Məmməd oğlu

Onların qarşısındakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 62 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

"YAŞAT" Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Allah qazilərimizə şəfa versin!

## AQTA qanunsuz heyvan kəsimi məntəqələri aşkarladı - SİYAHI

**Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Xətai rayonu ərazisində keçirdiyi növbəti monitorinqlər zamanı sanitariya-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olundu.**

Bu barədə "Unikal"a AQTA-dan məlumat verilib. Nöqsanlar aşkarlanan heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai rayonu, Kərim Kərimov küçəsi 34 ünvanında yerləşən, fiziki şəxs Nəsimov Vəli İncəoğlu oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2. Bakı şəhəri, Xətai rayonu, Kərim Kərimov küçəsi 34 ünvanında yerləşən, fiziki şəxs Məmiyev Fuad Mətləb oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3. Bakı şəhəri, Xətai rayonu, Kərim Kərimov küçəsi 100A ünvanında yerləşən, fiziki şəxs Musayev Ramil Nail oğluna məxsus heyvan kəsimi məntəqəsi;

4. Bakı şəhəri, Xətai rayonu, Kərim Kərimov küçəsi 104A ünvanında yerləşən, fiziki şəxs Məhəmmədov Aqil Məhəmməd oğluna məxsus heyvan kəsimi məntəqəsi;

5. Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən, fiziki şəxs Baxşəliyev Cəmil Karbalı oğluna məxsus heyvan kəsimi məntəqəsi.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

## Prezident Siracla Məhərrəmin ailəsinə mənzil bağışladı

**22 iyul - Milli Mətbuat Günündə Prezident İlham Əliyev iki şəhid jurnalistin - Azertac-ın əməkdaşı İbrahimov Məhərrəm Əli oğlunun və AzTV-nin operatoru Abışov Sırac Abış oğlunun ailələrinə mənzillər bağışlayıb.**

"Unikal" xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid jurnalistlərin ailələrini ziyarət edərək mənzillərin sənədlərini, həmçinin şəhid ailəsi vəsiqəsini və onlara təyin olunmuş sosial ödənişlərin kartlarını təqdim edib.

Nazir bildirdi ki, Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli Sərəncamı ilə hər iki şəhid jurnalistimiz 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə də təltif edilib. Bu gün isə dövlət başçısının tapşırığına əsasən, şəhidlərimizin yaşadığı əraziyə yaxın məsafədə (Sumqayıt şəhərində və Bakının Xocasən qəsəbəsində) yerləşən yaşayış komplekslərindən mənzillərin sənədləri təqdim edilir. Eyni zamanda, M.İbrahimov və S.Abışova şəhid statusu verilib və onların ailə üzvlərinə şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlər təyin olunub.

Görüşdə vurğulanıb ki, bütün bunlar Prezidentin şəhid ailələrinə xüsusi qayğısının, eyni zamanda vəzifə borcunu ləyaqətlə yerinə yetirən mətbuat nümayəndələrinin əməlini, onların fədakarlığını daim yüksək qiymətləndirməsinin növbəti əyani təzahürüdür.

Şəhid jurnalistlərin ailə üzvləri göstərilən yüksək qayğıya, yeni mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin çöküşünü həyata keçirən M.İbrahimov və S.Abışov iyunun 4-də onları aparən nəqliyyat vasitəsinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində erməni təxribatı nəticəsində tank əleyhinə minaya düşərək şəhid olublar.

## Polad Həşimovun adına yaradılan parkın açılışı oldu

**Bakının Xətai rayonunda yerləşən şəhid general, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adına yaradılan parkın açılışı oldu.**

Unikal.org xəbər verir ki, tədbirdə Xətai rayon icra hakimiyyətinin nümayəndələri, rayon ziyalıları, qazilər, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova və digər qonaqlar iştirak edib.

Parkda Polad Həşimov və digər 8 nəfər Vətən müharibəsi şəhidinin xatirəsini əks etdirən lövhə quraşdırılıb.

## Xocalıda iki nəfər minaya düşdü

**İyulun 21-də saat 23 radələrində 2 nəfər şəxsin Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.**

Xocalı Rayon Prokurorluğundan Unikal.org-a verilən məlumata görə, araşdırmalarla həmin ərazidə tikinti işləri aparən şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehraliyev pilyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Xocalı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

**Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda maraqlı hadisələr cərəyan edir. İnstitut direktoru, professor Əlövsət Quliyev bir müddət öncə qalmaqalı şəkildə vəzifəsindən uzaqlaşdırılmış, onun yerinə isə çoxdan ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədov gətirilmişdi.**

Mətbuatda və ictimaiyyətdə geniş rezonans yaradan bu hadisə məhkəməyədək uzanmışdı. Nəticədə cari ilin mart

fəsinə gəldikdən sonra mənə institutdan çıxardı. Mən də baş direktor seçilən kimi, Qərib Məmmədovu institutdan çıxardım".

Bir zamanlar Azərbaycanın ən qüdrətli məmurlarından sayılan, adı çoxsaylı korrupsiya əməliyyatlarında hallanan keçmiş komitə sədri ilə bağlı baş verənlər diqqətçəkicidir. Əvvəla ona görə ki, vaxtilə "qılıncının dalı da, qabağı da kəsən", haqqındakı sərt ittiham və tənqidlərə zərrəcə əhəmiyyət vermədən istənilən qanunsuzluğa rahatlıqla imza atan Qərib Məmmədov indi Akademiyanın institut direktoru po-

qalmaqalı şəkildə hansısa institut direktorluğuna gətirilməsinə razılıq verir? Həm də ölkədə bütün sahələr üzrə gəncləşdirmə siyasətinin aparıldığı bir vaxtda?

Qərib müəllimin tərcümehalından belə çıxır ki, o, torpaqşünaslıq, coğrafiya və ekoloji problemləri ilə bağlı elmi araşdırmalar aparən görkəmli alimdir, hətta o qədər ki, ABŞ, Fransa, Türkiyə, İsveç, İran İslam Respublikası, Rusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Belorusiya, Moldova, Türkmənistan, Gürcüstan, Baltik ölkələri və başqa ölkələrdə keçirilən bey-

# Qərib Məmmədovun biabırçı məğlubiyyəti

Keçmiş komitə sədri yeni vəzifə uğrunda savaşı böyük hesabla uduzdu...



nəlxalq elmi simpozium və konfranslarda məruzələr etmişdir. Yenə tərcümehalına inansa, Qərib müəllim 700-ə yaxın elmi əsərin, o cümlədən 30 metodik tövsiyə və kitabçanın, 36 müəlliflik şəhadətnaməsi və patent, 5 sərəməli təklifin, 20-dən çox dərslik və dərs vəsaitinin və 30-a yaxın monoqrafiyanın müəllifidir, əsərləri tanınmış yerli və xarici jurnallarda çap olunmuşdur və s. və i.a.

Yaxşı, bir alim nə üçün adının hansısa vəzifə mübarizəsində hallanmasına icazə versin ki?! Üstəlik, bir alim daha öncə önəmli dövlət postu tutarkən niyə özü barəsində "korrupsioner" obrazının yaranmasına razı olsun ki?! Cavabı xeyli dərəcədə özündə olan bu suallar barədə çox baş sındırmaq istəməzdik. Ən doğrusu o olardı ki, Q.Məmmədov bütün bunlara şəxsən aydınlıq gətirsin.

Biz isə yazımıza bu fikirlərlə nöqtə qoymaq istərdik: vaxtilə ölkədə həyata keçirilən torpaq islahatını aq qala sabotaj etmiş, bu islahatların uğursuz şəkildə aparılmasına səbəb olmuş Qərib müəllimin həmin səbəbsizliyinin sədəsi hələ də səngiməyib. Bu günün özündə belə, torpaq islahatı zamanı haqsızlığa uğrayan insanların şikayətləri eşidilir, yol verilən yanlışlıqların ciddi fəsadları üzə çıxır. Vəzifəsini itirməsinin üzərindən altı il keçsə də, sabiq komitə sədrinin fəaliyyətindəki qanunsuzluqların araşdırılması, həmin qanunsuzluqlar barədə hüquqi ölçü götürülməsi lazımdır. Belə vəziyyətdə onun institut direktoru postu uğrunda mübarizəni uduzması qaçılmaz idi.

Necə ki elə də oldu!

**Toğrul Əliyev**

ayında məhkəmənin hökmü ilə Ə.Quliyev yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutundakı işinə bərpa olunmuşdu. Ötən ayın sonlarında isə AMEA prezidenti Ramiz Mehdiyevin iştirakı ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutuna baş direktor vəzifəsinə seçkilər keçirilib. Səs çoxluğu ilə Ə.Quliyev 5 il müddətinə İnstitutun baş direktoru vəzifəsinə seçilib.

Ə.Quliyev məsələ ilə bağlı KİV-ə açıqlamasında bildirib ki, ötən ay yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru olduğundan sonra onun vəzifəsini icra etmiş akademik Qərib Məmmədovu rəhbəri olduğu qurumdan uzaqlaşdırıb. Sitat: "O, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru vəzi-

stunda zorla oturdulmağa çalışılır, hətta buna nail olur, ancaq çox keçmədən öncə məhkəmə, sonra da səsvərmə yolu ilə vəzifəsindən kənarlaşdırılır. Bu da azmış kimi, köhnə-yeni direktor onu ümumiyyətlə institutdan çıxarır. Hey, gidi dünya, hey! Anadolu türkləri demiş, "nereden nereye?!"

İkincisi, hazırda 74 yaşlı olan, 1997-ci ildən 2015-ci ilədək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri postunu tutan Qərib müəllimin institut direktoru vəzifəsinə hansı əşhədü-ehtiyacı yaranıb? 2016-cı ildən AMEA prezidentinin aqrar məsələlər üzrə müşaviri vəzifəsini yerinə yetirir, 17 ildir isə BDU-nun Torpaqşünaslıq kafedrasının müdiridir. Bütün bunlardan sonra sabiq komitə sədri nə üçün

**Azərbaycanın bəzi bölgələrində inşa edilən hava limanları faktiki olaraq istifadəsiz vəziyyətdədir. Bu isə vaxtilə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) rəhbəri Cahangir Əsgərovun təklifi ilə gerçəkləşən projenin iflası deməkdir.**

Hələ 2016-cı ildə bu proje barədə danışarkən Cahangir müəllim deyirdi ki, hazırda ölkədə 6 hava limanı var. Ardınca isə təntənəli şəkildə əlavə edirdi: "Ölkənin bütün bölgələrində hava limanlarının inşası nəzərdə tutulub". Buna hansı zərurət var, həmin hava limanlarının rentabelli fəaliyyəti öncədən ölçülüb-biçilibmi? Əsgərov media və ekspertlərin belə suallarını cavabsız qoyurdu.

Nəticə göz qabağındadır: məsələn, Qəbələ hava limanının tikintisi ümumilikdə 90 milyon manata başa

göstərilənlə öhdəliklər olmalıdır: hansı dövrdə nə qədər sərnişin dövriyyəsi olacaq, nə qədər turist qəbul ediləcək, bu infrastrukturadan iqtisadiyyatın faydaları illər üzrə necə olacaq və s. AZAL "şef"i C.Əsgərov isə bütün bu öhdəliklərdən kənarında dayanır və sadəcə "hər bölgəyə bir hava limanı" populizminə arxalanırdı. Əlbəttə, həmin populizm özlüyündə müəyyən şəxsi maraqlardan da xali deyildi.

Nəticədə sözügedən layihənin özünü doğrultmamasından əminliklə danışmaq mümkündür. Projenin faktiki iflas səbəbi də elə Cahangir Əsgərov və onun AZAL-ıdır. Belə ki, adıçəkilən dövlət şirkəti bazarda inhisarçı mövqelərini qoruyur. Nəticədə nəinki beynəlxalq, hətta daxili uçuşlarda da rəqabət yoxdur. Belə rəqabət yaranacağı təqdirdə isə həm uçuş biletlərinin ucuzlaş-

Məsələn, Lənkəran Beynəlxalq Hava Limanının tikintisinə 51,5 milyon dollar pul xərclənib. Hazırda isə bu hava limanı demək olar ki, çalışmır. Üstəlik, hər il hava limanının kommunal xərclərinə və işçilərin maaşına 5 milyon manata yaxın pul xərclənir. 2008-ci ildən bəri limanın xərcləri az qala tikintiyə xərclənən vəsait qədər olub.

Elə Gəncə və Zaqatala, həmçinin Qəbələdəki hava limanları barədə də eyni fikirləri söyləmək olar.

Sözügedən hava limanları dövlət büdcəsi üzərində yükədən başqa bir şey deyil.

Əksər mütəxəssislərin qənaətləri ondan ibarətdir ki, Naxçıvan Beynəlxalq Hava Limanı istisna olmaqla digər bölgələrimizdəki Hava Limanları AZAL-ın idarəçiliyindən tam çıxarılaraq xarici şirkətlərdən birinə verilməlidir. Qeyd edək ki,

# Cahangir Əsgərovun on milyonlarla manatlıq iflas layihəsi...

Bölgələrimizdə böyük məbləğdə büdcə pulları hesabına başa gələn hava limanlarının AZAL-ın tabeliyindən çıxarılması qaçılmazdır



gəlib. Zaqatala hava limanının təkə yenidən qurulmasına isə yalnız 2007-ci ildə 10 milyon, bir il sonra 17 milyon 800 min manat xərclənib və s. Lakin hava limanlarının ümumi hava sərnişin dövriyyəsinə payı və konkret sayı ürəkəçən deyil (əslində bu pay və say barədə rəsmi məlumatlar da açıqlanmır).

Ekspertlər dəfələrlə vurğulayıblar ki, regional hava limanlarının tikilməsi və turizmin inkişafı ilə bağlı milyardlarla sərmayə yatıranda öncədən konkret zaman çərçivələri

masının, həm də xidmət keyfiyyətinin artırılmasına şahid ola bilərik. Cahangir müəllim üçün isə rəqabət anlayışı yerli-dibli mövcud deyil. O, AZAL-ın monopolist mövqeyindən məmnundur; baxmayaraq ki, hətta bu mövqeyin özü də AZAL-ı borc bataqlığında çabalamaqdan xilas eləmir.

Ekspertlərin fikrincə, ən azı ölkə daxilində rəqabət imkanları yaranarsa, bölgələrdə on milyonlarla manata başa gələn hava limanlarının effektiv fəaliyyəti reallaşa bilər.

öten ay "Naxçıvan" Beynəlxalq Hava Limanının Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilməsi və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" qərarda dəyişiklik edilib. Baş nazir Əli Əsədov bununla bağlı imzaladığı qərarla təsbit edilən dəyişikliyə əsasən, "Naxçıvan" Beynəlxalq Hava Limanı "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyindən çıxarılaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilib. Qərar bu ayın ilk günündən qüvvəyə minib.

Ekspertlər regionlarımızdakı digər hava limanlarının da AZAL-ın tabeliyindən çıxarılmasını zəruri sayır. Bildirilir ki, uçuşların təşkili və icazələrin verilməsi AZAL-dan alınmalıdır. Rəhbərliyin uçuş cədvəlinə və təşkilinə heç bir müdaxiləsi olmamalıdır. Nəticədə Lənkəran Beynəlxalq Hava Limanına bir neçə şirkət cəlb oluna bilər. İlk mərhələdə Türkiyəyə, Rusiyaya, Ukraynaya uçuşlar təşkil edilər, qiymətlər isə Bakı Beynəlxalq Hava Limanından ən azı iki dəfə ucuz olar. Bundan sonra AZAL Bakıdan uçuşlarda müştərilərinin kəskin azaldığını görüb məcburən qiymətləri endirəcək. Eyni zamanda regionlarda tikilən, büdcədən ayrılan milyonlarla manata başa gələn, uzun illərdir boş, işsiz qalan hava limanları iqtisadiyyatımıza qazandırılmış olacaq.

Əks halda isə Cahangir Əsgərovun vaxtilə haqqında bəh-bəhlə bəhs etdiyi sözügedən hava limanlarının saxlanma xərclərini dövlət öz xəzinəsindən qarşılamaq məcburiyyətində qalacaq...

**Hüseyn İsgəndərov**



## Dövlət başqasının kölgəsində olmaz

Yaxud başqasının kölgəsində yatmaqdan, gün altında qovrulmaq daha üstündür

**Zaur ƏHMƏD**

**Mən, Vətənim Azərbaycanı çox sevirəm. Yəqin ki, kimi dindirən, belə deyər.**

Qarabağın ən dilbər guşəsi Kürdəmirin ilan mələşən, adam qovuran quraq kəndləri mənim üçün eynidir. Yəni, Vətən daş-qaya, dərə-təpə, meşə, şır-şır bulaqlar, yaylaqlar demək deyil. Vətən insanı ilə bütövdür, əzizdir, müqəddəsdür. Bu Vətəni necə sevməyən?... Polad Həşimov, Rəqif Orucov, Mübariz İbrahimov qəhrəmanlar, minlərlə atam kimi qəhrəmanlar yetirib ki, o torpaq uğrunda canlarını fəda ediblər, qanlarını bu torpağa qarışdıraraq müqəddəs Vətən ediblər.

Azərbaycan böyük bir vətəndir. Buranı özünə Vətən bilənlər arasında milliyətçə türk də, rus da, talış da, ləzgi də, udin də, avar da, çaxur da, yəhudi də var. Görün, nə boyda Vətəndir ki, az qala hər millətdən olanlar üçün də doğma Vətən ola bilər. İndi kim bu Vətəni bölə bilər, kim öz yedəyinə bağlaya bilər?

Bizi tarix boyu çox bölmək istəyiblər. Usdadımız Cəlil Məmmədquluzadə "Anamın kitabı" əsərində bu acı bölücülüğü çox məharətlə ifadə etmişdi. Bu məmləkətdə hər zaman Rusiyaya, İrana, Türkiyəyə tərəf gedənlərimiz olub, yüz il evvəl də, indi də, bəlkə yüz il sonra da. Şükür ki, biz bütöv qala bilmişik. Rusbaşlar, İranpərəstlər, Türkiyəsevərlər o vaxt da var idi, bu gün də var, sabah da olacaq. Amma əminəm ki, bu üç ölkə ilə lazımı məsafədə qalaraq Vətənim Azərbaycanı daha güclü, daha müstəqil görmək istəyənlər olacaq. Rusiya dost olmağa məhkum olduğumuz qonşudur. İran bircə mədəni, mənəvi, dini keçmişimiz olan ölkədir. Türkiyə soyumuz, ruhumuz bir olan ölkədir. Təbii ki, soyumuz bir, dilimiz bir olan ölkə bizə daha yaxın olmalıdır. Amma bir ata-anadan olan qardaşların da evi ayrı, köçü ayrı olur. Dövlət nə qədər böyük, yaxud kiçik olsun, heç bir iqtidar kölgəsi sevmir. Türkiyəni kimse İrənlə, Rusiya ilə bir tərəziyə qoya bilməz, qardaş ölkə kimi şükran borcumuz var və bizə olan dəstəyi heç vaxt unutmamalıyıq. Dost dar gündə tanınar, Türkiyə dar günümüzdə yanımızda olub. Amma hər şeyin bir həddi olmalıdır. Dostluğun da, düşmənciliyin də...

Biz çox həssas məkanda yaşayırıq, diqqətli olmaqda fayda var. Dosta da, düşməne də ölçülü məsafədə dayanmağı bacarmaq lazımdır. Heç kim inciməsin, Azərbaycanı heç bir böyük dövlətin kölgəsində görmək istəmirəm. Şəxsi fikrim Rusiya ilə qonşu, İrənlə yoldaş, Türkiyə ilə qardaş olaq, amma məsafə çox önəmlidir. Qonşuyla qonşu, dostla dost, qardaşla qardaş olmağı bacarmalıyıq.

Mənim üçün Azərbaycandan başqa üstün, önəmli dövlət yoxdur. Müstəqilliyimizin üzərinə düşən heç bir kölgəni sevmirəm, qəbul eləmirəm.

Çünki kölgə sərən olsa da, sahibi başqasıdır. Başqasının kölgəsində yatmaqdan, gün altında qovrulmaq daha üstündür.

Dövlətimiz, millətimiz, Vətənimiz var olsun...



## Fransız deputatlar Bakıya gəldilər

Fransa parlamentinin deputatları Azərbaycanda səfərdədir.

"Unikal"ın xəbərinə görə, bu barədə Fransa'nın Bakıdakı səfiri Zakari Qross "Twitter" hesabında bildirib.

Diplomat qeyd edib ki, Fransa parlamentinin 5 üzvü Azərbaycana səfərə gəlib.

Məlumata görə, Zakari Qross Azərbaycanda səfərdə olan fransız parlamentarilə görüş keçirib. Görüşdə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Soltan Məmmədov da iştirak edib.

## Evlərdə karantin qaydalarını pozaraq toy keçirənlər aşkarlandı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulması hallarına rast gəlinib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, rayonun Cardam kəndi ərazisində İsrail İsmayılova, Eymur kəndində Tofiq Musayevə məxsus yaşayış ünvanlarında keçirilən toy mərasimlərində müəyyən edilən say həddindən, yeni 50 nəfərdən artıq qonağın iştirak etdiyi aşkarlandı. Həmin ev sahibləri ilə izahedici söhbətlər aparılıb və bəzələrində cərimə protokolları tərtib olunub.

Qarağan kənd sakini Əli İsmayılova məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində də karantin rejimindən irəli gələn qayda və tələblər pozulduğu üçün toy sahibi barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

## İsrail səfiri Bakı Limanında olub

Bu gün İsrailin Azərbaycandakı səfiri Corc Dik Ələt qəsəbəsində yerləşən Bakı Limanında olub. Burada "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadovla görüşən qonaqa məlumat verilib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və onun mühüm hissəsi olan Bakı Limanı Avropa ilə Asiya arasında vacib qovşaq rolunu oynayır.

"Unikal" xəbər verir ki, Bakı Limanının inkişafı barədə məlumat verən baş direktor liman ərazisində 2022-ci ilin sonuna kimi yeni gübrə terminalının istifadəyə verilməsinin nəzərdə tutulduğunu deyib. İllik yükəşirmə gücü 2,5 milyon ton olacaq bu terminal sayəsində Orta Asiyadan Bakı Limanı vasitəsi ilə daşınan gübrə məhsulunun həcmi əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Qeyd edilib ki, regionda ilk dəfə olaraq "Yaşıl Liman" statusunu alan Bakı Limanının illik yükəşirmə imkanı 15 milyon ton və TEU ekvivalentində 100 min konteynerdir. Üstəlik, limanın ikinci fazasının inşası nəzərdə tutulur ki, bununla da limanın yükəşirmə imkanı illik 25 milyon ton və TEU ekvivalentində 500 min konteyner olacaq.

Daha sonra səfirin sualları cavablandırılıb və terminallarda görülən işlə əyani tanışlıq olub. Sonda baş direktor İsrail səfirinə Bakı Limanının tarixi və bu gündən bəhs edən kitab hədiyyə edib.

# Məmur obyektlərində bahalı qiymətlər...

Həftənin replikası: ölkədaxili turizmin köhnə dərdinə dəva tapılacaqmı?

Yayın gəlişi və sərt karantin rejiminin yumşaldılması ilə ölkədaxili turizm müəyyən canlanma müşahidə olunur. Lakin bu canlanma köhnə problemi yenidən aktuallaşdırıb. Belə ki, sosial şəbəkələrdə Azərbaycanın müxtəlif bölgələrindəki turizm obyektlərində qiymətlərlə bağlı bir-birindən maraqlı, eyni zamanda düşündürücü paylaşım-lara rast gəlinir. Bu paylaşım-lardan aydın olan odur ki, ölkəmizin turistik regionlarındakı ayrı-ayrı istirahət mərkəzlərində, hotel və restoranlarda qiymətlər bir çox hallarda həddən artıq yüksəkdir. Üstəlik, həmin yüksək qiymətlər göstərilən xidmətlə ciddi şəkildə təzad təşkil edir.

Bir daha vurğulayaq: qiymət və xidmət arasındakı kəskin uçurum Azərbaycanda ölkədaxili turizmin köhnə problemi, illər bir-birini əvəz edir, ancaq həmin problem öz aktuallığını itirmir ki itirmir!

Nəticədə məsələyə ölkənin ən tanınmış ekspertlərindən tutmuş millət vəkillərinə qədər az qala hər kəsin etiraz, narazılıq dolu münasibəti ortaya çıxır. Məsələn, iqtisadçı ekspert Natiq Cəfəri təzəlikcə bildirmişdi ki, insanlar sözügedən problemə günahı təkcə sahibkarlarda görür, lakin bunun sistemli səbəbləri var: "Əsas narazılıq yaranan məkanlardan biri çimərliklərdir. Çimərliklər isə əslində iki cür olmalıdır. İlk növbədə ictimai çimərliklər olmalıdır, yeni dövlətin bir-başına nəzarətində olan, dövlət tərəfindən təmizliyi təmin olunan çimərliklər olmalıdır... Azərbaycanda belə bir sistem təəssüf ki, hələ oturmayıb. Ona görə də ictimai çimərliklərlə özəl çimərliklər arasında qanunvericiliklə tənzimlənən hansı fərqlərin olması bəlli deyil. Bizdə dənizkənarı ərazilər heç bir hüquqi müqavilə olmadan ica-



rəyə verilir. İcarəyə verənlər isə qanunsuz şəkildə həmin sahilyanı əraziləri zəbt edən, arxasında hansısa məmur olan şəxslərdir. Bu məsələlər illərdir müzakirə olunsada, təəssüf ki, biz bunu tənzimləyən qanunverici aktlar, əməli tədbirlər görmürük. Ona görə də hər il yay mövsümündə bu problem meydana çıxır. Əsl özəl çimərliklər, qanuna uyğun şəkildə bağlanmış müqavilələr əsasında fəaliyyət göstərən çimərliklər varsa, orada qiymətə dövlətin hansısa müdaxiləsi mümkün deyil. Orada göstərilən xidmətlərə və satılan məhsullara görə dövlətin nəzarət edə biləcəyi yeganə amil vergi daxilolmalarıdır. Əgər hansısa sahibkar dükkanda 50 qəpiyə olan suyu 5 manata sata bilirsə, bunu qanun qadağan eləmir. Sadəcə olaraq, əldə etdiyi 4.50 qəpik gəlirin mənfəət vergisini verməlidir, verginin digər növünü verməlidir. Sahibkarlar görsələr ki, vergi nəzarəti güclüdür, qiymətlərin kəskin artımında özləri də maraqlı olmazlar. Çünki qiyməti nə qədər çox artırırsalar, vergi yükü də bir o qədər çox artacaq..."

Deputatı Vahid Əhmədov isə demişdi ki, bu sahədə xüsusi bir qanuna

ehtiyac var: "Əslində qiyməti bazar tənzimləməlidir, ancaq elə hallar var ki, müdaxilə vacib olur. Ya gərək bəzə əlavə məhsul çıxarasan ki, qiymət stabiləşsin, ya da digər rıçaqlardan istifadə etmək lazımdır..."

Problemin genişliyini (və aktuallığını!) göstərmək üçün başqa rəylər də təqdim etmək olar; lakin ümumi mənzərə hər kəsə aydın olduğundan oxuculara əlavə başağrısı vermək istəmirik. Bəli, ölkədaxili turizmde yüksək qiymət və bu yüksək qiymətin müqabilində zəif, aşağı xidmət məsələsi ilə bağlı dərin düşünmək tələb olunur. Ən əsası isə məlum problemi gündəmdən çıxartmaq üçün artıq konkret addımların atılmasına, lazım gələrsə, qanunvericiliyin təkmilləşməsinə ehtiyac var. Unutmayaq ki, koronavirus pandemiyasının tarixə qovuşması ilə birlikdə dünya turizminin qarşısında yeni imkanlar, fürsətlər meydana çıxacaq. Bu imkanlardan, fürsətlərdən Azərbaycanın daha da yaxşı yararlanması üçün indidən hazırlaşmağa başlamaq lazımdır. Yeni mərhələyə köhnə dərdlərlə getmək heç bir fayda gətirə bilməz. Prosesə, məsələn, turizm sektorunu məmur maraqlarından və müdaxilələrindən təmizləməklə start vermək mümkündür!

Müasir dövrdə turizm dünyada iqtisadiyyatın ən iri lokomotivlərindən biri olaraq göstərilir. Əlbəttə, pandemiya bu lokomotivi ciddi şəkildə sarsıdıb. Ancaq indiki çətin günlərin arxasında qalacağı şübhə doğurmur. Həmin zaman əgər biz yenə də qiymət və xidmət arasında dərin uçurumu müzakirə edəcəyiksə, onda bundan itirən iqtisadiyyatımız, deməli, dolayısı ilə hər birimiz olacağıq.

Bizdə söyləmək, gerisini qoy əlaqədar dövlət qurumları düşünsünlər...

Toğrul Əliyev

## Azərbaycanda kredit borcuna görə daha heç kimi həbs edilməyəcək - QƏRAR

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) borcunu ödəmə bilmədiyinə görə üç Azərbaycan vətəndaşının inzibati qaydada həbsini qanunsuz hesab etdi.

Bu barədə vəkil Əkrəm Həsənov məlumat verib. Vəkil qeyd edib ki, Avropa Məhkəməsi Azərbaycanı borca görə qanunsuz həbslərə görə 10 min 800 avro cərimələyib: "Dövlətimiz qanunsuz həbs edilmiş hər vətəndaşa 3600 avro kompensasiya ödəməlidir. Vaxtında ödəməsə, bu məbləğin üzərinə faiz gələcək.

Hər kəs borcuna görə yalnız əmlakı ilə cavabdehdir. Əmlakı yoxdursa, borcu da ödəmir və buna görə heç bir məsuliyyət daşımır. Nə canı, nə də azadlığı ilə!

Lakin Azərbaycan borcunu ödəmə bilməyən şəxslərin həbs olunduğu yeganə Avropa dövlətidir. Borca görə həbs tarixən barbar cəmiyyətlərinə xas olub, ilk dəfə VII əsrdə müsəlman aləmində buna son qoyulub və XIX əsrdə Avropa da bu yanaşmanı qəbul



edib.

Formal olaraq məhkəmələrimiz guya vətəndaşları borcunu ödəmə bilmədiklərinə görə deyil, borcun ödənilməsi haqda məhkəmə qərarını üzrsüz səbəbdən icra etmədiklərinə görə həbs edirlər. Amma bu zaman səbəbin niyə üzrsüz olduğunu hakimlərimiz əsaslandırır. Faktiki olaraq əmlakı olmayan işsiz şəxsləri həbs edir-

lər.

AİHM şikayətlərimi təmin edərək bu həbslərin Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin ("Ədalətli məhkəmə araşdırması hüququ") pozulduğunu təsdiq edib. Çünki məhkəmələrimiz borcluların təqsiri məsələsini araşdırmayıb. AİHM-in qənaətinə görə vətəndaş maddi imkansızlığını səbəb gətirərək borcunu ödəmə bilmərsə, bu faktı sübut etməli deyil. Əksinə, ittiham tərəfi (icra məmuru) əksini sübut etməlidir (yeni pulu var, amma ödəmir).

Şikayətlərimdə həmçinin Konvensiyanın 4-cü Protokolunun 1-ci maddəsinin ("Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması") pozulduğunu göstərmişdim. Həmin maddədə deyilir: "Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz".

Xatırladaq ki, Azərbaycanda borclara görə həbslər 2016-cı ildən başlayıb.

## İstiqamət: Fikir, söz və məlumat azadlığının, plüarizmin inkişaf etdirilməsi



### Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

*“Media cəmiyyətin aynasıdır” deyirlər. Cəmiyyətin güzgüsü hesab olunan medianın fəaliyyəti bütün dünyada çox vacib amil kimi dəyərləndirilir. Cəmiyyətin inkişafında, demokratik mühitin bərqərar olmasında medianın gücü əvəzsizdir.*

22 İyul Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür. Bünövrəsi Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

Bəs görsən, Azərbaycanda fikir, söz və məlumat azadlığının təmin olunması necə qiymətləndirilir? Mətbuatın inkişafı üçün hansı addımların atılmasına zərurət var?

“525-ci” qəzetin baş redaktoru Rəşad Məcid deyir ki, ölkəmizdə fikir, söz və məlumat azadlığının olmadığını söyləmək düzgün olmaz. Baş redaktor bu gün ölkəmizdə sosial medianın, yutubun fəaliyyətini fikir, söz və məlumat azadlığının təmin olunduğunun bir sübutu kimi qiymətləndirir. Onun sözlərinə görə, ölkə vətəndaşları, eləcə də jurnalistlər öz fikirlərini yazmaqda sərbəstdirlər. O, bildirir ki, mətbuatda senzurdan söhbət gedə bilməz. Həmsöhbətimiz bu gün hər hansı jurnalistə yaradıcılıq baxımından qadağa qoyulmadığını, maneələrin olmadığını söyləyir: “İnternetin olduğu dövrdə söz və ifadə azadlığının məhdudlaşdırılması absurdur” deyərək baş redaktor bildirir.

O ki, qaldı medianın inkişafına, R. Məcidin sözlərinə görə, Azərbaycanda medianın inkişafı dövlətin diqqətindədir. Baş redaktor bildirir ki, hazırda “Media haqqında” qanun layihəsi üzərində iş yekunlaşmaq üzrədir. R. Məcid bu qanun layihəsinin jurnalistlərin inkişafı baxımından da əhəmiyyətli olduğunu söyləyir. Onun sözlərinə görə, qanun layihəsində bir sıra vacib amillər nəzərdə tutulub. Onlardan biri də jurnalist adını daşıyacaq şəxslərin müəyyənləşdirilməsidir: “Sosial medianın olduğu dövrdə jurnalist adını kimlərin daşdığını müəyyənləşdirmək çox vacibdir. Çünki, indi jurnalist adına iddia edənlər çoxdur. Həddin-

na töhvə verəcək” - deyərək R. Məcid bildirib.

R. Məcidin sözlərinə görə, “Media haqqında” qanun layihəsində jurnalistlərə vahid peşə vəsiqəsinin də verilməsi məsələsi var: ““Media haqqında” qanun layihəsində media registrinin yaradılması da nəzərdə tutulur. Bu qanun layihəsi media sahəsində nizamsızlığı aradan qaldıracaq. Sosial şəbəkələrin mediaya aid olub-olmadığı müzakirə predmeti idi. Qanunun qəbulundan sonra buna aydınlıq gətiriləcək”.

Baş redaktor onu da qeyd

reyestrə qeydiyyatdan keçməlidir. Hazırda bu istiqamətdə iş gedir, işçi qrup tərəfindən qanun layihəsinin ekspertizası yekunlaşdırıldıqdan sonra qısa müddət ərzində parlamente təqdim ediləcək”.

Qanun layihəsinin nə vaxt Milli Məclisdə müzakirəyə çıxarılacağına gəlincə, MEDIA-nın icraçı direktoru qeyd edib ki, bu, parlamentin iş planına uyğun olaraq həyata keçiriləcək: “Çalışırıq ki, qanun layihəsinin tez bir zamanda ekspertizası həyata keçirilib aidiyyəti üzrə Milli Məclisə təqdim olunsun”.

proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırılıb.

O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayır. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

Mərhum Prezident Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və infor-

# Söz və ifadə azadlığı yeni mərhələdə...

## Rəşad Məcid: “İnternetin olduğu dövrdə söz və ifadə azadlığının məhdudlaşdırılması absurddur”



dən artıq xaos bir vəziyyət yaranıb. Neçə ildir ki, bu müzakirələr gedirdi. Ona görə də Azərbaycan prezidenti “Media haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı sərəncam imzaladı. Həmçinin prezidentin sərəncamı ilə Medianın İnkişafı Agentliyi (MEDIA) yaradıldı.

Hazırda Medianın İnkişafı Agentliyi (MEDIA) “Media haqqında” qanun layihəsinin hazırlanması istiqamətində iş aparır. Qanun layihəsi hazırlanaraq media orqanlarında müzakirə olunub. Medianın İnkişafı Agentliyinin və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Media haqqında” qanun layihəsinin hazırlanmasında əsas məqsəd media sahəsində sistemləşmənin təşkil olunması, media reyestrinin formalaşdırılmasıdır: “Söhbət burada media subyektlərinin reyestrindən gedir. Media subyektlərinin reyestri demək olar ki, əvvəllər də Azərbaycanda mövcud olmuş çap mediasının uçotunun aparılması qaydasındakı vəziyyətlə eynilik təşkil edir. Sadəcə, fərq ondan ibarətdir ki, yeni qanun layihəsində nəinki çap mediası, eyni zamanda audiovizual media subyektləri və onlayn media subyektləri də eyni qaydada

edib ki, dövr dəyişdikcə bu qanuna da dəyişikliklər ediləcək.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyinin (MEDIA) icraçı direktoru Əhməd İsmayilov jurnalistlərə açıqlamasında məlumat verib ki, “Media haqqında” yeni qanun layihəsinin hazırlanmasında əsas məqsəd media sahəsində sistemləşmənin təşkil olunması, media reyestrinin formalaşdırılmasıdır: “Söhbət burada media subyektlərinin reyestrindən gedir. Media subyektlərinin reyestri demək olar ki, əvvəllər də Azərbaycanda mövcud olmuş çap mediasının uçotunun aparılması qaydasındakı vəziyyətlə eynilik təşkil edir. Sadəcə, fərq ondan ibarətdir ki, yeni qanun layihəsində nəinki çap mediası, eyni zamanda audiovizual media subyektləri və onlayn media subyektləri də eyni qaydada

Qeyd edək ki, iyunun 14-də Medianın İnkişafı Agentliyinin və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Media haqqında” mövzusunda silsilə seminarlar başlamışdı. Birgə layihənin məqsədi media nümayəndələri arasında təcrübə mübadiləsinin aparılması idi. Bu tədbirdə də Əhməd İsmayilov tərəfindən media nümayəndələri ilə “Media haqqında” qanun layihəsi: yeni imkanlar və istiqamətlər mövzusunda müzakirələr aparılıb. Qanun layihəsində yer alan müddəalar barədə ətraflı məlumat verilib. Bildirilib ki, yeni qanun layihəsi media sahəsində ictimai münasibətlər sistemini tənzimləyən yeni normativ hüquqi aktın hazırlanmasını nəzərdə tutur. Vurulanı ki, qanun layihəsinin əsas məqsədi bütün media subyektlərinin, o cümlədən yeni yaranmış onlayn media subyektlərinin də fəaliyyətinin və hüquqlarının müəyyən olunmasıdır. Bu seminarlarda 75 media nümayəndəsi iştirak edib.

Dönək yenidən Azərbaycanda Milli Mətbuatın yarandığı Günü...


“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzünə gərsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolunu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsədüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi

masiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib.

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetlər fəaliyyət göstərir. Dövlət başçısının Azərbaycan mətbuatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb. Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Güləyə Məcid

## Vətən sevgisinin ən uca zirvəsi



**Samir Mətləb oğlu Səmədov özünü dərk edən gündən həyatının dəyərini Vətənə, xalqına fayda verməkdə görür. Odur ki, orta məktəbi başa vuranda artıq dünyaya göz açdığı Astara rayonunun Pensər kəndində mənəviyyatca yetkin, daxilən saf bir gənc olaraq xeyirxah əməllər sahibi kimi yaxşı tanınır. 2020-ci ildə həqiqi hərbi xidmətə yola düşəndə 30 ilə yaxın düşmən tapdağına dönməyə Qarabağ torpaqlarını düşünür və onların azadlığına əsas əməli sayır.**

**İlgi naminə yeri gələndə canından keçməyi özünə əsas əməl sayır.**

Samirin əsgərlik həyatı Tərtərdən başlanır. Vətəninə əsl oğul məhəbbəti bəsləyir, müqəddəsliyinə tapındığı doğma Azərbaycanı göz-bəbəyi kimi qoruyur. Cəbhə xəttində bir-neçə dəfə düşmənlə üz-üzə gəlir. Yağının cavabını yaxşı da verir. Qorxmaz, cəsur, əqidəli gənc olan Samir Vətəni hər şeydən əziz bilir, onu düşməndən təmizləməyə meqam gözləyir.

Qarabağ torpaqların azadlığı naminə Vətən müharibəsi başlananda igid əsgər Samir Ağdərə rayonu istiqamətində döyüşə atılır. Müharibə meydanında düşmənin başını əzməklə tarix yazır. Yurd yerləri yağdan təmizləndikcə Samirin Vətənə olan sevgisi bir daha ilahiləşir. Və Şanlı Ordumuzun düşmən üzərindəki qələbəsinə böyük ümid bəsləyir, elə həyatının ən yadda qalan, parlaq gününü o günlə bağlayır. Odun-alovun içində vuruşduğu zaman üreyində Vətəninə odlu məhəbbət yaşatmaqla yağya həmişə qan qusdurur. Samirin 10 oktyabrda şəhidlik zirvəsinə ucalmağı Vətənin yaşaması üçün olur. Həm də bu şərəfli ölüm 18 yaşında Samirin adını əbədi olaraq böyük bir xalqın qəhrəmanlığına tarixinə yazır.

İndi Astara camaatı öyünür ki, Azərbaycana Samir kimi igid bəxş edib. Ölümündən sonra dövlət tərəfindən layiq görüldüyü "Vətən uğrunda" medallı qəhrəman oğlunu üreyində yaşatmaqla hər yerdə, hər zaman onun adını ucadan-uca tuturlar. Samir xatırlananda elə bil ürəklərdə Günəş seli çağlayır.

**Zəfər Orucoğlu, AJB üzvü**

## Beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu keçirildi

**Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dili üzrə "Çin dili körpüsü" mövzusunda XIV beynəlxalq müsabiqənin Azərbaycan üzrə onlayn seçim turu olub.**

Unikal.org xəbər verir ki, seçim turu Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu ölkənin Çin beynəlxalq təhsil fondu və Konfutsi İnstitutu tərəfindən təşkil edilib. Müsabiqəyə müxtəlif orta məktəblərin və gimnaziyaların şagirdləri, eləcə də Konfutsi İnstitutundakı Çin dili kurslarının dinləyiciləri qatılıblar.

Çinin Azərbaycandakı səfiri xanım Qo Min onlayn müraciətində müsabiqə iştirakçılarının Çin dilinin öyrənilməsində uğurlar arzulayıb və "Çin dili körpüsü" yarışmasının Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndirilməsinə daha bir töhfə olduğunu bildirib.

Universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru Novruz Məmmədov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb, müsabiqə iştirakçılarının Çin dilinin öyrənilməsində müvəffəqiyyətlər arzulayıb. Tədbirdə Konfutsi İnstitutunun direktoru, Rafiq Abbasov əsas ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı qoyulmuş Çin ilə Azərbaycan arasında təhsil sahəsində sürətlə genişlənən əməkdaşlıqdan söz açıb. Azərbaycan gənclərinin Çin dili və mədəniyyətinə marağının artdığını qeyd edən R. Abbasov tarixi İpək yolu ilə əlaqəli olan iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 29-cü ildönümündə bu müsabiqənin keçirilməsinin simvolik xarakter daşdığını vurğulayıb. Azərbaycan Respublikası üzrə seçim turu bir neçə mərhələdə keçirilib. İştirakçılar verilmiş mövzu üzrə Çin dilində çıxış edib, Çin mədəniyyəti haqqında sualları cavablandırıb, bədii nömrələr nümayiş etdiriblər.

Məktəblilərin çıxışları Konfutsi İnstitutunun müəllimləri, Çin səfirliyinin Azərbaycandakı nümayəndələrinin də daxil olduğu münasiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə, qaliblər Çin dili üzrə beynəlxalq müsabiqənin finalında iştirak edəcək və növbəti mərhələlərdə Çində təhsil alacaqlar. Onlar, həmçinin ADU-nun Konfutsi İnstitutunda Çin dilini ödənişsiz öyrənmək imkanından yararlanırlar.

## Elçibəyin ailəsində şad gün: Toy siyahısını bəy özü hazırlayıb

**Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev ailə həyatı qurur. Bu gün Naxçıvanda qız toyu, iyulun 30-da isə Bakıda oğlan toyu olacaq. Toy mərasimində sabiq prezidentin bəzi dostlarının iştirak edəcəyi gözlənilir.**

Vaxtilə Elçibəyin yaxın silahdaşı olmuş "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Modern.az-a açıqlamasında bildirib ki, oğlan toyuna dəvət ediləcək qonaqların siyahısını Ərturqut bəy şəxsən özü hazırlayıb:

"Bildiyimə görə, bu gün Naxçıvanın Kələki kəndində gənclərin qız toyu keçiriləcək. İki gözəl ailənin birləşməsi, daha möhkəm qohumluğun təməli qoyulur.



Mirhadi Yusifli çox dəyərli hərəkat adamıdır, Elçibəyə ən yaxın insanlardan biri olub. Onun qızının Elçibəyin gəlini olması təbii ki, xoşbəxtlikdir. Ərturqut bəyin məsuliyyəti ağırdır. Mən bu ailəyə xoşbəxtlik arzulayacağam. Elçibəyin oğlu və Mirhadi Yu-

siflinin qızının qurduğu ailə çox gözəl, nümunəvi türk ailəsi olmalıdır. Azərbaycan cəmiyyətinə ailə modelinin gözəl nümunəsi olmalıdır. Toya dəvət olunanların siyahısını pandemiya şərtlərini nəzərə alaraq, bəy özü tutub. Mərasimdə ən yaxın qohumların iştirakı nəzərdə tutulur. Hətta bildiyimə görə, dostlarının çoxunu toya dəvət edə bilməyib. Allah xoşbəxt etsin. Hələ vaxt var, dəvət olunsaq, könüldən iştirak edəcəyik, olunmasaq da dualarımız onlarıdır".


Xatırladaq ki, Ərturqut Əliyevin həyat yoldaşı Aytək Yusifli Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızıdır. Ərturqut Əliyev Bakı Kooperasiya Universitetinin məzunuudur. Hazırda Fövqəladə Hallar Nazirliyində çalışır.

## Ombudsman müraciət etdi, 72 məhkum azadlığa buraxıldı

**"Bizim müraciətlər əsasında 72 məhkum azadlığa buraxılmış, 3 nəfər ömürlük məhkumun cəzaçəkə müddəti 25 ilə endirilmiş, həbsdə olan bir qrup şəxsin cəzaları yarıya qədər azaldılmışdır".**

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

"Bu da çox müsbət praktika-dır və biz bunu çox yüksək dəyərləndiririk. Buna görə də biz Prezidentə insan hüquqlarının qorunmasında humanist siyasətinə, eyni zamanda Novruz bayramı ərəfəsində neçə-neçə məhkumu, onların ailələrini və bütövlükdə hamımızı sevindiriyinə görə öz dərin təşəkkürümüzü bildiririk", - ombudsman qeyd edib.



## "Soyuq Bulaq" və "Sultan" da qanunsuz toy keçirildi

**Bərdə rayonunda karantin qaydalarının pozulduğu restoranlar aşkarlanıb.**

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 2 şadlıq sarayında pandemiya tələblərinin po-



zuluşu müəyyən edilib. Yoxlamalar zamanı rayon ərazisində yerləşən "Soyuq Bu-

laq" şadlıq sarayında keçirilən toy mərasiminin "icazə.e-gov.az" portalında qeydiyyatdan keçmədiyi, "Sultan" şadlıq sarayında isə "COVID-19" pasportu olmayan şəxslərin məclisdə iştirakına şərait yaratdığı aşkarlanıb. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər barəsində qanuna müvafiq tədbirlər yerinə yetirilib.

## 1 hektar kartof sahəsinin sığortası neçəyədir? - MƏBLƏĞ

**Azərbaycanda əkin sahələrinin növbəti sığorta vaxtı yaxınlaşır. Artıq avqust ayının sonundan etibarən fermerlər Aqrar Sığorta Fonduna müraciət edərək taxıl və kartof əkinlərini dövlət dəstəklə aqrar sığorta mexanizmi vasitəsilə sığortalaya bilərlər.**

Bunu nəzərə alaraq Aqrar Sığorta Fondu iş adamlarına və fermerlərə kartof sahələrinin sığorta qiymətini xatırladı. Azərbaycanda 1 hektar kartof sahəsinin yanğından, doludan və digər hadisələrdən qorumaq neçəyə başa gəlir?

Təqribən 11 min manatlıq kartof məhsulu yığılan sahə üçün sığorta haqları (fermerin ödəyəcəyi məbləğ) belədir:

Qarabağ regionu - 73 manat  
Şərqi Zəngəzur regionu 73 manat  
Şəki-Zaqatalada - 120 manat  
Lənkəran-Astara region - 49 manat

Qazax-Tovuz ərazisi - 180 manat  
Mərkəzi Aran rayonları - 59 manat  
Quba-Xaçmaz bölgəsi - 49 manat  
Mül-Muğan regionunda - 59 manat  
Abşeron-Xızı bölgəsində - 49 manat.  
Gəncə-Daşkəsən regionunda - 180 manat  
Şirvan-Salyan zonasında - 59 manat  
Dağlıq Şirvan bölgəsində - 46 manat  
Bakıda - 49 manatdır.

Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet sahifəsində yerləşdirilmiş "Bitkiçilik kalkulyatoru" (<<https://asf.gov.az/insurance-calculators/crop-insurance>>) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər. Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək.

## Vüqar Səfərli sabah hakim qarşısına çıxarılır

**Sabah ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayilov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Təlman Tahirov, Valeh Orucov, Təhmənə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.**



müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimləmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

rək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təminatı üzrə istifadə edilməməsi, ti-kinti normalarına əməl olunmaqla iş həcmi və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimləmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin icraçı direktoru vəzifəsindən azad edilib. O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.

“Unikal” xəbərinə görə, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Azər Paşayevin sədrliyi ilə baxılacaq. İttihama görə, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korruptsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.

Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərli və digər 7 nəfər şəxsə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək

## Bərdədə oğurluq edən şəxs saxlanıldı

**Bir qrup rayon sakini Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus evdən və avtomobildən oğurluq edilməsi barədə məlumatlar veriblər.**



DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, rayon sakini, əvvəllər məhkum edilmiş Namiq Quliyev saxlanılıb. Araşdırmalarla onun 2 ədəd velosiped, məişət əşyaları, su mühərriki, akkumulyator oğurlamaqla vətəndaşlara maddi ziyan vurub. Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

## Keçmiş məhkumdan heroin götürüldü

**Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib.**

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkumluq həyatı yaşayan Mingəçevir şəhər sakini Vüsal Mirzəyev saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Qeyd edək ki, narkotik vasitə aludəçisi olan V.Mirzəyev dəfələrlə yaşadığı ünvanda qonşuların və ailəsinin narahatlığına, həmçinin məişət səs-küyünün yaranmasına səbəb olan hərəkətlərə yol verib. Onun barəsində DİN-in “102” Zəng Mərkəzinə, eləcə də Şəhər Polis Şöbəsinə şikayət daxil olub.

## Saatlıda çatana yetişdirən şəxs tutuldu

**Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kulti-vasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.**

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Unikal.org-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Dəllər kənd sakini Yadulla Hüseynov saxlanılıb.

Onun yaşadığı evin ətrafına baxış keçirilən zaman Y.Hüseynovun böyürtkən kolları arasında kultivasiya yolu ilə yetişdirdiyi 17 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

## Sosial şəbəkələrdə “patı” satışı ilə məşğul olan şəxs saxlanıldı



**Bakıda “patı” kimi tanınan metamfetamin satan şəxs tutulub.**

“Unikal” xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı birbaşa olaraq xarici ölkələrdən birində yaşayan narkotacirlə sosial şəbəkələr vasitəsi ilə cinayət əlaqəsinə girərək narkotik vasitə və metamfetaminin ölkəmizdə onlayn

satışını həyata keçirən şəxs saxlanılıb. Bölmə əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı vətəndaş İmdan Heydərov Nizami rayonu ərazisində tutulub. Onun üzərinə, idarə etdiyi avtomobilə və Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evinə baxış zamanı külli miqdarda - 200 qrama yaxın heroin, 700 qram “patı” adlanan psixotrop maddə metamfetamin, 1 kiloqramdan artıq tərkibinə sintetik maddələr qatılan mariyuana və 1 ədəd elektron tərəzi aşkar edilib.

Qeyd edək ki, aşkar edilən narkotik vasitə və psixotrop maddələr ümumilikdə 51 ədəd bükümdə olub. Bu isə onu deməyə əsas verir ki, İmdan Heydərov narkotik vasitələri satmaq üçün əldə edib. Saxlanılan şəxs ifadəsində sosial şəbəkələrdə səhifələr yaradaraq narkotiklərin satışını təşkil etdiyini bildirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsində toplanan materiallar İstintaq Şöbəsinə göndərilib. İmdan Heydərov tutularaq istintaqa cəlb olunub. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

## Qobustanda “patı” satan qadın ələ keçdi

**Qobustanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan qadın saxlanılıb.**



daşımaqda şübhəli bilinən Bakı şəhər sakini Türkanə Budaqova

saxlanılıb. Şəxsi axtarış zamanı ondan 100 qramdan artıq narkotik vasitə olan qurudulmuş mariyuana və “patı”, “şüşə” kimi tanınan psixotrop maddə- metamfetamin aşkarlanıb. Maddi sübutlar qablaşdırılaraq götürülüb və ekspertizaya təqdim olunub.

Faktla bağlı Qobustan Rayon Polis Şöbəsinə cinayət işi başlanılıb, istintaq aparılır.

## Qarabağda döyüşən muzdluya 10 il həbs verildi

**Bakı Ağır Cinayətlər Məhkəməsinə Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.**



şəxsə hökm oxumaq üçün müşavirəyə yollanıb. Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Eduard Dubakov 10 il azadlıqdan məhrum edilib. Hökmə görə, E. Dubakov cəzasını çəkəndən sonra Azərbaycan ərazisindən məcburi çıxarılacaq. İttihama əsasən, Eduard Du-

bakov Azərbaycanın işğalda olan torpaqlarına qanunsuz səfər edərək Kəlbəcər rayonu ərazisində hərbi təlimlərdə iştirak edib.

O, bu il yanvarın 14-də terror-təxribat törətmək məqsədilə Türkiyədən Bakıya gəlib. Keçirilən əməliyyat nəticəsində E. Dubakov saxlanılıb.

Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.



## ABŞ Rusiya və Çini kosmosda izləyəcək

**ABŞ Kosmik Qüvvələrinin komandanlığı İngiltərədə kosmosdakı obyektləri izləmək üçün xüsusi radar sistemi quraşdıracağına açıqlayıb.**

Sistemin digər hissələrinin ABŞ-ın Texas ştatında və Avstraliyada yerləşdirilməsi planlaşdırılır.

Bu sistem yer kürəsindən 36 min kilometr məsafədə, yeni hərbi peyklərin istifadə etdiyi kosmik orbitlərdə potensial hədəfləri müəyyənleyəcək. Böyük Britaniyanın Müdafiə Nazirliyi artıq yeni radarın kosmosu daha təhlükəsiz vəziyyətə gətirmək qabiliyyətinə malik olduğunu bildirdi. Rusiya mediası bu açıqlamanı Moskva ilə Pekinin peyklər əleyhinə fəaliyyətlərinin qarşısının alınacağına ehtiyat vurulması kimi qiymətləndirib.

Qeyd edək ki, yeni radarın rəsmi adı "Deep Space Advanced Radar Capability, DARC"-dir. Sistemin istehsalını Amerika Kosmik və Raket Sistemləri Mərkəzi həyata keçirəcək.

## Erməni hərbiçini özünü güllələyib

**İyulun 21-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələrinin yaraqlılarından biri özünə qəsd edib.**



Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, Xocavənd ərazisindəki mənbələrdən verilən məlumata görə, xidmətin çətinliyinə dözməyən hərbi qulluqçu Samvel Dadunts avtomatla özünü qarından güllələyib. Hazırda hərbiçinin meyitinin tibbi ekspertizası aparılır. Məlum olub ki, bu, S.Daduntsun xidmət etdiyi dəstədə baş verən ilk cinayət hadisəsi deyil.

**Bir tərəfdən Mərkəzi və Cənubi Asiya, digər tərəfdən isə Yaxın Şərq arasında geostrateji mövqedə yerləşən Əfqanıstan ərazisini nəzarətə götürmək uğrunda onilliklərdir regional və global güc mərkəzləri arasında mübarizə gedir. Əfqanıstan əsas ticarət yollarının kəşşməsində yerləşdiyi üçün müxtəlif dövrlərdə ayrı-ayrı imperiyaların ərazisinin tərkibinə qatılıb, əldən-əldən ələ keçib, müxtəlif mədəniyyət və dəyərlərin təsirinə məruz qaldığından vahid mədəniyyət formalaşmayıb.**

19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərindən Avrasiya qitəsində hegomonluq qazanmaq üçün Rusiya ilə Britaniya arasında Əfqanıstan uğrunda mübarizə sonradan SSRİ ilə ABŞ, hazırda isə Rusiya ilə Amerika arasında gedir. Lakin

ideologiya əsasında qurulmuşdu. Lakin sonradan amerikalıların özlərini "işğalçı" elan edərək, onlara qarşı mübarizəyə qalxdı. Bu dəfə isə taliblərə Rusiya, İran və hətta Pakistan da dəstək göstərməyə başladılar. Çoxmillətli Əfqanıstanın 36 milyonluq əhalisinin təxminən yarısını puştun millətinin nümayəndələri təşkil edir. "Taliban" da əsasən puştunlardan formalaşdırılıb. Puştunlardan əlavə, Əfqanıstan əhalisinin 23 faizi taciklər, 10 faizi xəzərlər, 9 faizi özbəklər və türkmənlər, bəlcular kimi azsaylı millətlərdən ibarətdir. "Taliban" hərəkatından əlavə, digər millətlərin formalaşdırdığı nisbətən kiçik silahlı qruplaşmalar da Əfqanıstan ərazisində fəaliyyət göstərir və müəyyən ərazilərə nəzarət edirlər. "Taliban" təşkilatı bir çox dövlətlər tərəfindən terror qruplaşması kimi tanınsa da, beynəlxalq münasibətlərin

keçirildiyi digər əsas məkan isə, Amerika tərəfindən Qətər ərazisində yaradılmış xüsusi təlim düşərgəsidir. Bundan əlavə, Türkiyənin həm rəsmi, həm də xüsusi xidmət orqanları səviyyəsində Əfqanıstan hökumətilə yanaşı, "Taliban" qruplaşmasının rəhbərləri, nüfuzlu şəxslərilə də münasibətləri formalaşmış.

Türkiyənin Əfqanıstandakı əsas missiyasının bir tərəfdən siyasi, digər tərəfdən iqtisadi xarakterli olacağını ehtimal etmək olar. Əfqanıstanda silahlı qarşıdurmaların aradan qaldırılması və təhlükəsizliyin təmin edilməsi üçün hökumətə təbə olan silahlı qüvvələr gücləndirilməklə yanaşı, terror qruplaşmaları da tərkisilah edilməlidir. Bundan sonra onların siyasi təşkilatlara çevrilərək, ölkənin idarəedilməsi prosesinə cəlb olunması həyata keçirilə bilər.

# "Əfqan oyunu"nda "türk kartı": Yeni dövrün yeni məqsədləri - TƏHLİL



SSRİ-ABŞ dövründən fərqli olaraq, hazırda geosiyasi vəziyyət dəyişib, dünya ikiqütblülükdən çoxqütblülüyə keçid edib. Hazırda regionda Çin, Pakistan, Hindistan və Türkiyə kimi kifayət qədər güclü regional mərkəzlər formalaşmış ki, həm Rusiya, həm də ABŞ bu qüvvələrlə hesablaşmağa və siyasətlərini yeni reallıqlara uyğun qurmağa məcburdurlar. Dəyişməyən bir reallıq var, o da, Əfqanıstanın əvvəlki kimi heç bir dövlətin tam nəzarətində olmamasıdır.

ABŞ-ın liderliyi ilə qurulan koalisiyanın 2000-ci ildən bu yana Əfqanıstana silahlı müdaxiləsi və 20 ildən artıq bu ərazidə yerləşmələri "Taliban" hərəkatının ölkədəki hakimiyyətinə son qoysa da, bu qruplaşmanı tamamilə oyundankənar vəziyyətə sala bilmədi. Hazırda ölkənin bir hissəsi koalisiya qüvvələrinin dəstəyi ilə formalaşdırılmış hökumətin, digər hissəsi isə "Taliban"ın nəzarətindədir. Hələ prezident Donald Tramp 2021-ci ilin may ayında ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxarılacağını bəyan etmişdi, sələfi Co Bayden də bu qərarı qüvvədə saxlayıb. Qoşunların çıxarılmağı sentyabr ayında başa çatmalıdır. "Taliban"ın silahlı qüvvələri hazırda amerikalıların tərk etdiyi əraziləri öz nəzarətinə keçirməyə başlayıb və hökumət qüvvələri terrorçulara müqavimət göstərməkdə acizdirlər.

Arayış: "Taliban" təşkilatı vaxtilə SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsi və ölkədə aparılan sekulyarizm siyasətinə qarşı etirazlardan istifadə edən ABŞ-ın dəstəyi və Birləşmiş Ərəb Əmirlikləri ilə Səudiyyə Ərəbistanının iştirakıyla dini

subyekt kimi çıxış edir, Əfqanıstanla bağlı məsələlərdə bu təşkilatla danışıqlar aparılır və rəyləri nəzərə alınır. BMT-nin məlumatına görə, dünya üzrə tiryək (opium) narkotik vasitəsinin təxminən 90 faizi Əfqanıstan ərazisində istehsal olunur, əsas əkin yerləri də "Taliban"ın nəzarətində olan ərazilərdir. Qruplaşmanın narkotik maddələrin ixracından əldə etdiyi illik gəlir 10 milyardlarla dollarla ölçülür.

Amerika qoşunları Əfqanıstandan çıxarıldıqdan sonra Türkiyənin bu ölkədə qalıb, asayışın təmin edilməsi üçün hökumətə dəstək göstərmək istəyinin Vaşinqton tərəfindən müsbət qarşılanması və bu məqsədlə 120 milyard dollar ayırması ABŞ-ın regionda güddüyü yeni geosiyasi strategiyasının göstəricisidir. Əslində bu strategiya son 10 ildə icra olunmaqdadır və görülməyən odur ki, Səudiyyə Ərəbistanı ilə Qətər arasında münasibətlərin pozulması, Türkiyənin Qətəri dəstəkləyərək, Ər-Riyadla yollarını ayırması da yürüdülmələn strategiyanın tərkib hissəsi idi. ABŞ öz ənənəsinə sadıq qalaraq, bir regionda güclü koalisiyanın yaradılmasına imkan vermir, parçalayaraq, özünə regional rəqiblərin yaranmasının qarşısını alır.

Güman ki, Vaşinqton Əfqanıstanda əsas tərəfdaş kimi Türkiyə-Qətər ittifaqını seçib və artıq Səudiyyə Ərəbistanının xidmətlərindən imtina etmək qərarına gəlib. 10 ildən artıqdır ki, Əfqanıstan ordusuna türkiyəli mütəxəssislərin təlim keçməsilə yanaşı, Əfqanıstanın ayrı-ayrı ərazilərində idarəetmə və bürokratik aparatın formalaşması da Türkiyənin dəstəyi ilə reallaşır. Əfqan ordusu üçün təlimlərin

Türkiyənin regiondakı iqtisadi missiyası isə ondan ibarət olacaq ki, 20 ildən artıqdır müşkülə çevrilən TAPİ (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz boru kəməri) və CASA-1000 layihələrinin nəhayət, reallaşmasına nail olunsun.

Türkmənistan qazının Əfqanıstana, Əfqanıstandan Pakistana, oradan isə Hindistana ixracını nəzərdə tutan dəyərli 10 milyard dollar olan TAPİ layihəsi bütün iştirakçı dövlətlərlə yanaşı, ABŞ-ın maraqlarına cavab versə də, ölkələr arasında münasibətlərdəki gərginlik (Pakistan-Hindistan), Əfqanıstandakı qeyri-sabit vəziyyət, həmçinin, Çin, Rusiya və İranın bu layihəyə qarşı olması Trans-Əfqanıstan qaz xəttinin reallaşmasını hələ ki, mümkünsüz edir. Bu layihənin reallaşması Türkmənistanı imkan verəcək ki, Rusiya və Çinin təsirindən çıxsın. Türkmən qazının yeganə alıcıları kimi Rusiya ilə Çin artıq qazın qiymətini diqqət etmək üstünlüyündən məhrum olacaq, həmçinin, Aşqabad əlavə gəlir əldə etməklə, Pekinlə Moskvanın siyasi təsirindən qurtulacaq. Gələcək 10 il üçün dünyanın əsas inkişaf edən iqtisadiyyatının Hindistan, ardınca isə Pakistan olacağı üçün bu dövlətlərin təbii qaza ehtiyacı artacaq. Bu iki iqtisadiyyatın qazla təminatı onların uğurlu inkişafına və Çinin rəqabətə girməsinə imkan yaradacaq ki, nəticədə Pekinlə ayaqlaşma bilən güc mərkəzləri formalaşacaq. TAPİ layihəsi eyni zamanda inkişaf edən Hindistan iqtisadiyyatının İranın enerji resurslarından asılılığını imkan verməyəcək. Digər tərəfdən, Özbəkistan və Qazaxıstanın da gələcəkdə bu marşruta qoşulma imkanları həmin iki dövlətin Rusiya və Çinin iqtisadi asılılığından çıxması deməkdir.

CASA-1000 layihəsi isə Tacikistan ilə Qırğızıstanın yüksək dağlıq hissələrindən axan çayların hesabına əldə ediləcək elektrik enerjisinin eyni marşrut üzrə qonşu dövlətlərə satışını nəzərdə tutur. Beləliklə, bu layihələr hesabına ABŞ bütünlükdə Orta Asiya və Qazaxıstanı Rusiyanın iqtisadi asılılığından çıxarmağa çalışır. Türkiyə bu mənada dövlətlərarası koordinasiya səlahiyyətlərini həyata keçirəcək. Ankara rəsmilərinin adları çəkilən ölkələrin rəhbər şəxslərilə intensiv görüşlərinin səbəbləri məhz bununla bağlı ola bilər.

Türkiyənin bu proseslərdə əsas qazancı icra olunacaq layihələrə türk şirkətlərinin cəlb olunması ilə əlavə gəlir əldə olunması və regionda əsas nüfuz sahibinə çevrilməsidir.

### 7 ildən sonra Çempionlar Liqası-na dönüşünü Tbilisi "Dinamo"su üzərində qələbələrle qeyd edən "Neftçi"ni II təsnifat mərhələsində Yunanıstan nəhəngi gözləyirdi.

Apasport.az saytının məlumatına görə, 46 qat ölkə çempionu "Olimpiakos" önündə təmsilçimizin şanslı, demək olar ki, sifıra bərabər göstərilirdi.

#### Oyunöncəsi bədbinliyə qapılma səbəbləri

Təkcə ona görə yox ki, rəqib 1925-ci ildə yaradılan "Olimpiakos"dur. Həm də ona görə ki, Azərbaycan çempionu ideal durumundan çox-çox uzaqdır. Həm təlim-məşq toplanışının qısa çəkəməsi, həm az yoxlama görüşü keçirmək, həm heyətin kasadlığı, həm də gedənlərin fonunda gələn futbolçuların az olması möcüzəyə ümid edənlərin də bədbinliyə qapılmasına səbəb idi.

10-u yenə ilk dəqiqələrdən meydana idi. Yalnız Ömər Buludovu sağ cinahda Harramiz Soareş əvəzləmişdi. Son iki transfer Roman Bask və Uqo Basto ehtiyatda saxlanılmışdı. Baş məşqçi qarşılaşmadan bir gün əvvəl onları hətta 30 faiz hazır olacaqları halda da meydana buraxacağını demişdi. Görünür, Bask və Bastonun hazırlıq durumu hətta 30 faizdən də aşağıdır. Samir Abasov taktiki düzülüşə əl dəyməmişdi. Hər halda yaradıcı və hücumameyilli oyunçuların çoxluq təşkil etdiyi heyətin "Olimpiakos" kimi keyfiyyətli rəqibə qarşı ikinci plandan oynaması heç də asan deyil.

#### Lavalın puç olan əziyyəti

"Georgios Karaiskakis" stadionu bir ildən çox fasilədən sonra azarkeş qəbul edirdi. Tribunal dolmasa da, matca toplaşan, xüsusən də, qapı ar-

toxunuşu Aqil Məmmədovun da "köməyi" sayəsində tora düşdü. Lakin gözlənilməz bu qol da "Neftçi" futbolçularını "sındırmadı". Hətta tezliklə bərabərlik topu üçün əla imkan da yarandı. Di gəl ki, Namiq qapıçı ilə tək-bətək dueldən məğlub ayrıldı. Bundan sonra da təhlükəli həmlələri yalnız "ağ-qaralar"ın ifasında izləyirdik. Təsəffü deyil ki, ilk yarıda qapıya zərbələrdə statistik göstərici 1:6 idi. Hissənin sonlarında yunanların əvvəlcə azarkeşləri, ardından isə futbolçuları ciğallıq eləməyə başladılar. Samir Abasovun hakimə etirazını fanatlar çığırılıqla qarşıladılar. Bu, tərəflər arasında kiçik mübahisəyə yol açdı. Heç iki dəqiqə keçməmiş qolun müəllifi Kamaranın Namiq Ələsgərova qarşı kobudluğu portuqaliyalı referi Joao Piñeyronu qırmızı vərəqə göstərməyə məcbur etdi. Rəqib 10 nəfərlə qalsa da, bu hərəkət "Neftçi"yə daha böyük



### Taekvondoçularımızın rəqibləri bilindi - Tokio-2020

**Tokio-2020 Yay Olimpiya Oyunlarında taekvondo yarışlarının püşkü atılıb.**

Apasport.az saytının məlumatına görə, turnirdə mübarizə aparacaq Azərbaycan idmançılarının ilk rəqibləri belli olub.

1/8 finaldan yarışa başlayacaq Milad Beiqi Harçeqani taypeyli Vey-Tinq Liu ilə döyüşəcək. 80 kq çəkiddə mübarizə aparacaq dünya çempionumuz qarşılaşmaya iyulun 26-da çıxacaq. 67 kq çəkiddə gücünü yoxlayacaq Fəridə Əzizova da dayanq üzərinə eyni gündə çıxacaq. Onun rəqibi ABŞ təmsilçisi Peyc Makferson olacaq.

### "Keşlə" "Qəbələ"yə çatır

**Konfrans Liqasının "Soçi" ilə bugünkü qarşılaşması "Keşlə"nin avrokuboklarda 38-ci matçı olacaq.**



Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu göstəricidə "Qəbələ"yə çatacaq.

Qitə miqyaslı turnirlərdə "Xəzər Univeristeti" və "İnter" adları altında da oynamış Bakı klubunun debütü 2004-cü ilə təsadüf edib. İndi "Keşlə" adlanan klub ən çox avrokubok oyunu keçirən Azərbaycan klubları sırasında 3-cülüyə şərək çıxıb.

Qeyd edək ki, yalnız iki komanda - "Qarabağ"la "Neftçi" avrokuboklarda daha çox oyun keçirib.

### Yalnız "Qarabağ" - "penta-trik"

**"Qarabağ" Konfrans Liqasında debüt edəcək.**

Apasport.az saytının məlumatına görə, bu, Ağdam klubunun iştirak etdiyi 5-ci Avropa səviyyəli turnir olacaq.

İndiyədək təmsilçimiz Çempionlar Liqası, Avropa Liqası (əvvəlki UEFA kuboku), həmçinin artıq tarixin yaddaşına köçən Kuboklar kuboku və İntertoto kubokunda da mübarizə aparıb. "Qarabağ" 5 müxtəlif avrokubokda oynamaqla "penta-trik"ə imza atan ilk və hələlik yeganə Azərbaycan klubudur.

"Qarabağ"ın turnirlər üzrə debütü  
Kuboklar kuboku - 1996  
UEFA kuboku (indiki Avropa Liqası) - 1997  
İntertoto kuboku - 1999  
Çempionlar Liqası - 2014  
Konfrans Liqası - 2021

# Bakiya qalan ümid - Dəyərləndirmə



Belə bir durumda mərhələnin düşə biləcək ən güclü komandası ilə qarşılaşmaq bəxtsizlik sayılırdı. Elə "Neftçi"nin baş məşqçisi Samir Abasovun da bu problemləri tez-tez qabartması boş yer deyil.

Yeganə ümidverici məqam "Olimpiakos"un da tam hazır olmaması idi. Pedro Martins yetirmələrini sonuncu dəfə ötən mövsüm rəsmi matca çıxarmışdı. Avrokuboklarda mübarizəyə bu mərhələdən başlayan Pirey təmsilçisi bir neçə yoxlama görüşü ilə kifayətlənmişdi. Ancaq Samir Abasovdan fərqli, portuqaliyalı həmkarının sərəncamındakı futbolçulardan ən azı iki normal "11-lik" qurmaq olar. Rəqibin heyətində hətta keçmişdə Avropa arenalarında adından söz edənlər simalar da var ki, bu da həyəcanı birə-beş artırır.

#### Gözlənilən "11-lik" və dəyişməz sistem

"Olimpiakos"un heyətinə nəzər yetirsək, ulduzların bəzilərinin ehtiyatda qalması, bəzilərinin isə matcın iştirak ərizəsinə salınmaması diqqətçəkən məqam idi. Görünür, baş məşqçi adlara yox, hazır olan futbolçulara üstünlük vermişdi. Azərbaycan çempionunda isə "Dinamo" ilə Bakıdakı qarşılaşmanın start "11-liy"ində yer alanlardan

xasındakı fanatlar əsl futbol ab-havası yaratmışdılar. Onların çılğınca dəstəyinə baxmayaraq, "Neftçi" matca heç də gərgin başlamadı. Hakimin start fiti ilə bərabər çempionumuzun həyəcanı da geridə qaldı. Bu, komandanın görüşə psixoloji cəhətdən hazır olduğunu göstərirdi. Hətta ilk 15 dəqiqədə "Neftçi" daha təhlükəli hücumlarla yadda qaldı. Bunda Yusuf Lavalın sol cinahdan sürətli keçidləri əsas rol oynadı. Erkən qol üçün təmsilçimiz düz 3 dəfə şans yoxaladı. Lakin nə Namiq Ələsgərov, nə Emin Mahmudov, nə də Sabir Buqrin imkanları dəyərləndirdi. Bu dəqiqələrdə rəqibin sağ cinahdakı boşluqlar Lavala boş dəhliz yaratsa da, komanda yoldaşları onun əziyyətini yerə vurmaqla məşğul idi.

#### Qol vəziyyəti yaratmadan hesabı açan "Olimpiakos"

Getdikcə toparlanan "Olimpiakos" topa nəzarəti ələ aldı və "Neftçi"nin əks-hücum qurmasına pressinqlə imkan verməməyə başladı. Ancaq komandamızın müdafiə xəttini yarmaq yunanlar üçün müşkülə çevrilmişdi. Təəssüf ki, pireyllilər real qol vəziyyəti yaratmadan da hesabı açmağı bacardılar. Məhəmməd Kamaranın uzaq məsafədən asma-zərbə qarışıq topa

zərbə oldu, əsas qol ümidinin sıradan çıxması ilə nəticələndi. İkinci hissədə onun vəzifəsini Mirabdulla Abbasov icra etməli idi.

#### Qısa çəkən say üstünlüyü və fiziki problem

"Olimpiakos"un çalışdırıcısı fasilədən dərhal sonra əvəzləməyə əl atdı və 5-li müdafiə sistemine keçdi. Bu artıq nəticəni qorumağa hesablanmışdı. "Neftçi"də də futbolçuların meydanaçadək düzülüşündə dəyişikliklər edilmişdi. Laval sol cinahdan artıq vinger kimi çıxış edir, geri çəkilmirdi. Hətta bəzən Mirabdullaya yaxın oynayaraq, 2-ci hücumçu funksiyasını icra edirdi. Sol cinahda geridə yaranan boşluğu Buqrin doldurmuşdu. Lavalla müqayisədə əks cinahdakı Harramiz çox irəli çıxırmırdı. Təmsilçimiz say üstünlüyündən yararlanmaq üçün qısa müddət ərzində müxtəlif düzülüşlərdən istifadə etdi. Komanda gah 4-4-2, gah 3-5-2, gah da 3-4-3 kimi çıxış etsə də, ön xətdəki pressinq bir bəhrə vermirdi. Ancaq bu təzyiqli qolun xəbərçisi idi. Bütün planları isə Mərt Çelik bir ehtiyatsız hərəkətlə pozdu. 63-cü dəqiqədə top əvəzinə rəqibin sifətini nişan alan gənc müdafiəçi həm təcrübəsizliyinin qurbanı oldu, həm də meydanaçadək oyunçu sayında tarazlıq yaradı.

Buna rəğmən "Neftçi" yenə təhlükəli həmlələrini davam etdirdi. Hər iki komandanın fiziki durumunun qaydasında olmaması məhz son yarı saatda hiss olundu. Çünki 10 nəfərlə daha çox qaçmaq lazım gəlirdi ki, nə "Olimpiakos", nə də "Neftçi" oyunçuları bunu lazımlıca bacarırdı. Xüsusən də, bakılıların bu fiziki yüklənməyə hazır olmadıqları göz önündə idi. Həm bu amil, həm də ardıcıl əvəzləmələr tempini xeyli aşağı düşməsinə gətirib çıxardı. İkinci hissədə, ümumiyyətlə, qapılar qarşısında yüz faizlik qol şansını yaranmadı. Nəticədə "Neftçi" ən pis halda heç-heçəli etməli olduğu Pirey səfərindən minimalhesablı məğlubiyətlə döndü. Ancaq həm hesab, həm də sərgilənən oyun Bakıdakı cavab qarşılaşması üçün ümidverici oldu.

Bu komandalar arasında cavab görüşü isə iyulun 28-də "Bakcell Arena"da keçiriləcək.

Ruslan Sadıqov